



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi



“Biz Azərbaycanın sosial-iqtisadi inkişafını
bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”.

Ümummilli lider
Heydər Əliyev



“İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

A stylized, handwritten signature in white ink, representing the name Ilham Aliyev. The signature is fluid and cursive, with a prominent loop at the end.



MÜNDƏRİCAT

Ön söz	6
Strateji hədəflər və prioritetlər	8
Fəaliyyət istiqamətləri və eməkdaşlıq platformaları	20
Beynəlxalq əlaqələr və investisiya	42
Dəstək infrastrukturunu	78
Biznesə xidmətlər	120
KOB maraqlarının müdafiəsi	164
İşğaldan azad olunmuş ərazilərin berpasında iştirak	170

Əziz oxucular!

Sahibkarlara, xüsusilə də mikro, kiçik və orta biznes (KOB) subyektlərinə dəstək və xidmətlər göstərən qurumlardan biri də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış KOBİA-nın başlıca fəaliyyət istiqamətləri mikro, kiçik və orta sahibkarlıq sahəsində idarəçiliyin müasir tələblərə uyğunlaşdırılması, KOB-ların inkişafının dəstəklənməsi və ölkə iqtisadiyyatında rolunun artırılmasından ibarətdir. 2021-ci ildə də Agentlik bu istiqamətdə fəaliyyətini davam etdirmiş, biznes mühitinin yaxşılaşdırılması, biznesə dövlət xidmətlərinin və KOB sektorunda qanunvericiliyin təkmilləşdirilməsi prosesində aktiv iştirak etmiş, yeni KOB subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların qanuni maraqlarının müdafiəsinə, KOB-ların bazarlara, bilik və innovasiyalara, maliyyə resurslarına çıxışına dəstək göstərmişdir.

2021-ci ildə də Agentlik tərəfindən təmin edilən bir sıra yeni dəstək və xidmətlər sahibkarların istifadəsinə verilmişdir. Belə ki, sahibkarların maraqlarının müdafiəsi, onların maarifləndirilməsi və investisiya təşəbbüslərinin reallaşdırılması üçün yerində dəstək və xidmətlər göstərən KOB dostu şəbəkəsinin əhatə dairəsi daha da genişləndirilmişdir. KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının, məlumatlılığının artırılması üçün yeni KOB inkişafı mərkəzləri, eləcə də video təlim platforması yaradılmışdır. Yevlax KOB evinin fəaliyyətə başlaması ilə sahibkarlara vahid məkanda operativlik və şəffaflıq prinsipləri əsasında xidmət göstərən KOB evlərinin sayı ikiyə çatmışdır. 2021-ci ildə, həmçinin sahibkarları

3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən "Startup" şəhadətnaməsinin verilməsinə, KOB-ların inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə başlanılmışdır. KOBİA-nın dəstəyi ilə sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirmək, məhsullarını tanımaq məqsədilə www.kobmarket.az onlayn ticarət portalı istifadəyə verilmişdir.

İnanırıq ki, dünyada və ölkəmizdə biznes üçün bir sıra çətinliklər yaradan COVID-19 pandemiyası tezliklə bitəcək və qarşıdakı illər Azərbaycan sahibkarları üçün daha uğurlu olacaq, bütün regionlarımızda, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yeni KOB subyektləri yaranacaq, sahibkarlıq fəaliyyəti daha da inkişaf edəcəkdir.

KOBİA-nın 2021-ci il ərzindəki fəaliyyəti barədə bu nəşrdə ətraflı məlumat əldə edəcəksiniz. Bu nəşr, həmçinin fəaliyyətini şəffaflıq və sahibkar məmnunluğu kimi prinsiplər üzərində qurmuş KOBİA-nın, bir növ, biznes ictimaiyyəti və digər maraqlı tərəflər qarşısında hesabatıdır. Hesab edirik ki, KOBİA-nın 2021-ci ildəki fəaliyyətinin müxtəlif istiqamətlərinin əks olunduğu bu nəşr sahibkarlar və Agentliyin fəaliyyəti barədə məlumat əldə etmək istəyən digər maraqlı tərəflər üçün əhəmiyyətli informasiya mənbəyi olacaqdır.

Hörmətlə,

Orxan MƏMMƏDOV

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin İdarə Heyətinin sədri



Strateji hədəflər və prioritetlər

- 1.** KOBİA haqqında
- 2.** Missiya və strateji baxış
- 3.** KOB-lar rəqəmlərdə



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

01. KOBİA HAQQINDA



Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Fərmanı əsasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılmışdır. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli 148 nömrəli Fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilmişdir. Agentlik ölkədə mikro, kiçik və orta sahibkarlığın (KOB) inkişafını dəstəkləyən, onun tənzimlənməsində, KOB maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən, dövlət və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir. Məqsədimiz müvafiq sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB sub-

yektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusən çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır. Dörd ildir ki, ölkədə biznes mühitinin inkişafında, KOB-ların dəstəklənməsində mühüm rol oynayan KOBİA əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də əsas vəzifə funksiyalarına uyğun olaraq mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsi, bu sahədə çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi, KOB-ların ölkə iqtisadiyyatında rolunun möhkəmləndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılması, eləcə də KOB-ların inkişafı istiqamətində digər sahələrdə fəaliyyətini davam etdirmişdir.




KOBİA-NIN STRUKTURU



01


KOBİA-nın Aparatı



02

KOB evləri

- “Xaçmaz KOB evi”
- “Yevlax KOB evi”



03 Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri (KOBİM)

- | | | | |
|-----|------------------------|-----|-----------------------------------|
| 1. | Bakı KOBİM | 12. | Masallı-Cəlilabad-Biləsuvar KOBİM |
| 2. | Sumqayıt KOBİM | 13. | Lənkəran KOBİM |
| 3. | Xaçmaz KOBİM | 14. | Beyləqan-İmişli KOBİM |
| 4. | Yevlax KOBİM | 15. | Göygöl-Daşkəsən KOBİM |
| 5. | Zaqatala-Balakən KOBİM | 16. | Şəmkir-Gədəbəy KOBİM |
| 6. | Şəki KOBİM | 17. | Tovuz KOBİM |
| 7. | Şamaxı-İsmayılı KOBİM | 18. | Gəncə KOBİM |
| 8. | Abşeron KOBİM | 19. | Ucar-Zərdab KOBİM |
| 9. | Ağsu-Kürdəmir KOBİM | 20. | Mingəçevir KOBİM |
| 10. | Saatlı-Sabirabad KOBİM | 21. | Göyçay-Ağdaş KOBİM |
| 11. | Neftçala-Salyan KOBİM | | |

04 Dövlət-Sahibkar Tərədaşlığının İnkişafı Mərkəzi

05 Kiçik və Orta Biznesin İnkişafı Fondları

KOBİA-NIN MÜŞAHİDƏ ŞURASI



Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanına əsasən, Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi ictimai əsaslarla fəaliyyət göstərən Müşahidə Şurası (7 üzv) həyata keçirir.

Müşahidə Şurasının sədri:

- Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri:

- Azərbaycan Respublikasının maliyyə nazirinin müavini;
- Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
- Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti;
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini;
- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti.



Mikayıl Cəbbarov
Sədr



İlqar Fətə-zadə
Üzv



Anar Əliyev
Üzv



Elçin Zeynalov
Üzv



Ceyhun Salmanov
Üzv



Məmməd Musayev
Üzv



Müşahidə Şurasının üçüncü iclası

2021-ci ilin 12 avqust tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının üçüncü iclası keçirilib.

Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun sədrliyi ilə keçirilmiş iclasda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın 2020-ci il və 2021-ci ilin birinci yarısında fəaliyyəti üzrə görülmüş işlər barədə hesabat verib.


Müşahidə Şurasının sədri tərəfindən rəqabətə davamlı KOB

subyektlərinin formalaşdırılmasının, dövlət satınalmalarında iştirak payının artırılmasının, startapların, ixrac potensialı olan KOB subyektlərinin dəstəklənməsinin diqqətdə saxlanılması tapşırılıb.

İclasda KOBİA-nın fəaliyyəti, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülməli tədbirlər barədə müzakirələr aparılıb.

02.

MİSSİYA VƏ STRATEJİ BAXIŞ



STRATEJİ HƏDƏFLƏR

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədindən irəli gələrək hazırlanan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın yekun layihəsində KOB subyektlərinin makroiqtisadi göstəricilər üzrə hədəfləri təqdim olunub.

35%

Qeyri-neft/qaz sektoru üzrə ÜDM-də KOB-ların payının 35%-ə çatdırılması (2019-cu ildə 24,6% olub);

60%

Qeyri-neft/qaz sektoru üzrə məşğulluqda KOB-ların payının 60%-ə çatdırılması (2019-cu ildə 53% olub).

STRATEJİ PRIORİTETLƏR

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2021-2025-ci illər üzrə əsas icra göstəriciləri” İdarə Heyəti sədrinin müvafiq əmri ilə təsdiq olunub. Burada strateji hədəflər aşağıdakı istiqamətlərdə müəyyən edilib :



KOB-ların “G2B” və “B2B” xidmətinə çıxışına dəstək;



KOB-ların bazarlara çıxışına dəstək;



KOB-ların maliyyə resurslarına çıxışına dəstək;



KOB mühitinin təkmilləşdirilməsi;



KOB-ların bilik və innovasiyalara çıxışına dəstək;



İnstitusional inkişaf.

TION

MISSION

PLAN

RESEARCH

ATEGY

MARKETING



03.

KOB-LAR RƏQƏMLƏRDƏ



Ölkədə sahibkarlığın inkişafı sahəsində aparılan dövlət siyasəti və həyata keçirilmiş işlərin nəticəsi olaraq 2021-ci ilin 9 ayı ərzində qeydiyyatda alınmış sahibkarlıq subyektlərinin sayı ümumilikdə **6,7%** artaraq 2021-ci ilin oktyabrın 1-i tarixinə **1 306 490** olub. Onların **12,5%-i (163 979)** hüquqi şəxslərin, **87,5%-i %-i (1 142 511)** fərdi sahibkarların payına düşür.

2021-ci ilin 9 ayı ərzində fərdi sahibkarlar istisna olmaqla statistik vahidlərin sayı **5,5%** artaraq 2021-ci ilin oktyabrın 1-i vəziyyətinə **163 979** olub ki, onların da **8918-i** 2021-ci ilin 9 ayı ərzində yaradılıb. Qeydiyyatda alınmış statistik vahidlərin **136 743-ü** mikro, **6832-si** kiçik, **2652-si** orta, **603-ü** isə iri sahibkarlıq subyektidir.



**MİKRO SAHİBKARLIQ
SUBYEKTLƏRİNİN SAYI**


136 743

**KİÇİK SAHİBKARLIQ
SUBYEKTLƏRİNİN SAYI**

6 832

**ORTA SAHİBKARLIQ
SUBYEKTLƏRİNİN SAYI**

2 652



Ümumilikdə, 2021-ci il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının **93,1 faizini** mikro sahibkarlıq subyektləri, **4,7 faizini** kiçik sahibkarlıq subyektləri, **1,8 faizini** isə orta sahibkarlıq subyektləri təşkil etmişdir.



Fəaliyyət istiqamətləri və əməkdaşlıq platformaları

1. Koordinasiya Qrupu

2. KOB-larla
4 təmas platforması

3. KOBİA yanında
İctimai Şura


4. KOB könüllüləri



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

01.

KOORDİNASIYA QRUPU



Koordinasiya Qrupu KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-dan çox dövlət qurumunun nümayəndələri təmsil olunur.

KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi

Koordinasiya Qrupunun rəhbəri:

- Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Koordinasiya Qrupu rəhbərinin müavini:

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri

Koordinasiya Qrupunun üzvləri:

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Azərbaycan Respublikasının Energetika Nazirliyi
- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
- Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
- Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
- Azərbaycan Respublikasının Auditorlar Palatası
- Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
- Bakı Nəqliyyat Agentliyi
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
- Azərbaycan Milli Elmlər Akademiyası
- Bakı Şəhər İcra Hakimiyyəti
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
- “Azəriqaz” İstehsalat Birliyi
- “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti
- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
- Azərbaycan Respublikasının Gənclər Fondu
- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu



02.

KOB-LARLA 4 TƏMAS PLATFORMASI



KOBİA-nın strateji fəaliyyət istiqamətlərinin həyata keçirilməsi məqsədilə sahibkarlarla 4 növ təmas platformasından istifadə olunur.

01



Ərazi üzrə

02



Sektoral

03




“Bir məkan”
prinsipini

04



Elektron
vasitə




Ərazi üzrə

- **KOB dostu şəbəkəsi**
- **KOB inkişafı mərkəzləri**




Sektoral

- **Sahəvi assosiasiyalarla iş**
- **Fokus qruplarla iş**



Bir məkan

- **KOB evləri**



Elektron vasitə

- **E-KOB evi platforması – www.e-kob.gov.az**
- **Biznes naviqator – www.bn.smb.gov.az**
- **KOB-lar üçün onlayn növbə**
- **Business Intelligence – hesabatlılıq və təhlil sistemi**
- **Fərdi inkişaf platforması – www.kobim.az**
- **KOB dostu platforması**
- **KOB-ların vahid reyestri**
- **Onlayn ticarət portalı – www.kobmarket.az portalı**

KOB dostu şəbəkəsi (Bakı və regionlarda 7 koordinator və 34 KOB dostu) KOBİA-nın KOB-lara başlıca dəstək mexanizmlərindən olmaqla yanaşı, həm də Agentliyin inzibati ərazi vahidləri üzrə nümayəndəleridir. KOB dostları sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri və KOBİA-nın xidmətləri çərçivəsində hərtərəfli dəstək göstərir.

KOB inkişafı mərkəzlərində (Bakı və regionlarda 21 KOB İnkişaf Mərkəzi) mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması üçün müasir çağırışlara və sahibkarların ehtiyaclarına uyğun təlimlər təşkil olunur, praktik məsləhət xidmətləri göstərilir.

KOBİA biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edir, yeni assosiasiyaların yaradılmasını təşviq edir, mövcud assosiasiyaların gücləndirilməsi üçün birgə görüşlər, forumlar və digər formatda tədbirlər təşkil edir.

KOB evləri sahibkarlara dövlət-biznes ("G2B") və zəruri biznes-biznes ("B2B") xidmətlərinin göstərildiyi vahid məkandır.



1. Biznesi planla



2. Biznesə başla



3. Biznesi işlət



4. Biznesi inkişaf etdir

Sahibkarlarla operativ təmasda olmaq, xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq və əhatə dairəsini genişləndirmək üçün rəqəmsal transformasiya proqramı çərçivəsində həyata keçirilən elektron xidmətlərdir.

03. İCTİMAİ ŞURA



Qida və ictimai iaşə sektorunun sahibkarları ilə pandemiya və post-pandemiya dövrü ilə bağlı müzakirələr aparılıb

Yanvarın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KO-BİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forum keçirilib.

İqtisadiyyat Nazirliyi və onun struktur bölmələrinin, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi və Dövlət Turizm agentliklərinin nümayəndələrinin, qida və ictimai iaşə sektorunda çalışan sahibkarlıq subyektləri və biznes assosiasiyalarının iştirakı ilə keçirilmiş forumda sahibkarların problemləri müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.





KOBİA yanında İctimai Şuranın forumunda qiymətləndirmə fəaliyyəti haqqında Qanuna dair ictimai müzakirə təşkil olunub



Martın 15-də KOBİA yanında İctimai Şuranın təşkilatçılığı və "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin tərəfdaşlığı ilə "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa gözlənilən dəyişikliklər mövzusunda onlayn forum keçirilib.

KOBİA-nın dəstəyi, Milli Məclisin, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə təşkil olunmuş forumda qiymətləndirmə sahəsində fəaliyyətin hüquqi tənzimlənməsinə, o cümlədən bu sahədə qanunvericiliyə gözlənilən dəyişikliklərə, qiymətləndirmə sahəsində yerli və beynəlxalq standartlara, müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərə dair müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib

Aprelin 20-də KOBİA yanında İctimai Şuranın təşkilatçılığı və Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Birliyinin (MÜSİAD) Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə “Azərbaycan-Türkiyə iş adamları forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn tədbir keçirilib.

Forumda Dövlət Gömrük Komitəsinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPRO-MO), Azərbaycan İnvestisiya Şirkətinin, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB), Türkiyənin ölkəmizdəki Ticarət Müşavirinin, MÜSİAD-ın, ATİB-in və TÜİB-in nümayəndələri, eləcə də hər iki ölkədən olan iş adamları və biznes assosiasiyaları iştirak ediblər.

Onlayn forumda ticarət, investisiya qoyuluşu, KOB sahəsində əməkdaşlıq və s. kimi istiqamətlərdə müzakirələr aparılıb, iş adamlarını maraqlandıran suallar cavablandırılıb.





Zərgərlik sahəsinin inkişafına dair müzakirələr aparılıb



Mayın 21-də “Zərgərlik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forum keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, KOBİA-nın dəstəyi və Azərbaycan Zərgərlər Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş tədbirdə zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlar və müvafiq dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi, nazirlik yanında Dövlət Vergi Xidməti, Antiinhi-

sar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, AZPROMO, “AzerGold” QSC və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanda zərgərlik fəaliyyəti, yerli zərgərlik məhsullarının istehsalı, sahibkarların çətinlikləri və sektorla bağlı gözləntilərə dair müzakirələr aparılıb, sahənin inkişafı barədə təkliflər səsəndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.





Qum-çınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilib

İyunun 25-də “Qum-çınqıl hasilatı üzrə mövcud çətinliklər, biznes imkanları və perspektivlər” mövzusunda forum keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, KOBİA-nın dəstəyi və Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının tərəfdaşlığı ilə təşkil olunmuş tədbirdə qum və çınqıl istehsalı ilə məşğul olan və bu məhsulların təchizatçıları, sektor üzrə ictimai təşkilatlar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində sahibkarlar və dövlət qurumlarının nümayəndələri müvafiq sahə ilə bağlı müzakirələr aparıb, sektorun inkişafı barədə müxtəlif təkliflər səsəndirilib.





KOBİA yanında İctimai Şuranın növbəti iclası keçirilib

İyunun 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının və biznes assosiasiyaların rəhbərlərinin, KOBİA-nın nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda şuranın fəaliyyəti və növbəti müddətdə görəcəyi tədbirlər müzakirə edilib.



İclasdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin qurumunun fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, bu sahədə KOBİA yanında İctimai Şura ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, Agentlik yanında İctimai Şura tərəfindən müxtəlif mövzularda təşkil olunan ictimai müzakirələr dövlət-biznes dialoquna töhfə verməklə, bu sahədə əhəmiyyətli platformadır.

Agentlik yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxra-

catçıları Assosiasiyasının sədri Fərhad Qaraşov ötən müddət ərzində Şura tərəfindən görülmüş işlər və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər barədə məlumat verib.

İclasda gündəlikdə olan məsələlərə, eləcə də Agentliyin fəaliyyətinə və KOB-lara göstərilən dəstək mexanizmlərinə dair müzakirələr aparılıb, ayrı-ayrı sektorları təmsil edən Şura üzvlərinin müvafiq sahələrə dair fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. KOBİA yanında İctimai Şuranın üzvü, Azərbaycan Qida və

İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari Şuranın katibi seçilib.

Qeyd edək ki, 2018-ci ildən etibarən fəaliyyət göstərən KOBİA yanında İctimai Şura qurumunda ictimai iştirakçılığın təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülmüş tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyalar təmsil olunur.



Qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın iyulun 23-də keçirilmiş növbəti forumu “Qadın sahibkarlığı: mövcud vəziyyət və perspektivlər” mövzusunda həsr olunub. KOBİA-nın dəstəyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən qadın sahibkarlar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Forumda Azərbaycanda qadın sahibkarlığının inkişafına dair fikir mübadiləsi aparılıb, qadın sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.





KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Fatma Yıldırım və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva tədbirdəki çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüblər.





«Post pandemiya reallıqları və gənc sahibkarlar: mövcud vəziyyət və perspektivlər» mövzusunda gənclərlə görüş keçirilib



Avqustun 12-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Post pandemiya reallıqları və gənc sahibkarlar: mövcud vəziyyət və perspektivlər” mövzusunda gənclərlə görüş keçirilib.



Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilmiş tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin üzvü Şahin İsmayılov və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti, gənclərin biznes təşəbbüslərinin reallaşdırılması və sahibkarlıq fəaliyyətinə təşviqi istiqamətindən görülən tədbirlər barədə məlumat veriblər.

Görüşdə gənclərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi



DÖVLƏT MƏŞĞULLUQ AGENTLİYİ



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi yanında
İctimai Şura



Əlil Sahibkarlar Təşkilatı
İctimai Birliyi

AZƏRBAYCANDA SOSIAL SAHİBKARLIQ: MÖVCUD VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR

FORUMU

17 Sentyabr 2021



Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib

Sentyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyaların və ictimai birliklərin nümayəndələri, sosial sahibkarlıqla məşğul olan və ya biznes fəaliyyətinə maraq göstərən Vətən müharibəsi qaziləri və əlilliyi olan şəxslər iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçirilmiş forumda sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.



Forum çərçivəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi də təşkil olunub.



Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib

Oktyabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə "Azərbaycanda reklam bazarı: mövcud vəziyyət və perspektivlər" mövzusunda forum keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının və reklam şirkətlərinin, biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

Forumda sahibkarlıq fəaliyyətində reklam vasitələrindən istifadə, sağlam və innovativ reklam mühitinin inkişafı və bu sahədə həyat keçirilən tədbirlər, reklam bazarı iştirakçılarının qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.





KOBİA yanında İctimai Şuranın iclası keçirilib

Noyabrın 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın iclası keçirilib. İctimai Şura-ya üzv olan qeyri-hökumət təşkilatlarının və biznes assosiasiyaların rəhbərlərinin, KOBİA-nın nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda ötən bir il ərzində Şuranın fəaliyyəti və 2022-ci ildə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İclasdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin qurumun fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu, bu sahədə KOBİA yanında İctimai Şura ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, Agentlik yanında İctimai Şura tərəfindən müxtəlif mövzularda təşkil olunan ictimai müzakirələr dövlət-biznes dialoquna töhfə verməklə, bu sahədə əhəmiyyətli platformadır. KOBİA ilə biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, Agentliyin dəstək mexanizmlərinin sahibkarlara təqdim olunması və bu alətlərdən istifadənin təşviqi İctimai Şuradan gözlənilən sırasındadır.

Agentlik yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov 2021-ci il ərzində Şura tərəfindən görülmüş işlər və qarşıdakı dövr üçün planlar barədə məlumat verib.

İclasda gündəlikdə olan məsələlərə dair müzakirələr aparılıb, Şura üzvlərinin müvafiq sahələrə dair fikir və təklifləri dinlənilib.

KOBİA yanında İctimai Şura qurumunda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülmüş tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyalar təmsil olunur.

04.

KOB KÖNÜLLÜLƏRİ



Ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, ölkə gənclərinin həyat tərzinə çevrilmiş könüllülər hərəkatına öz töhfəsini verən qurumlardan biri də KOBİA-dır. Bu gün ölkədə fəaliyyət göstərən müxtəlif könüllü hərəkatları arasında KOBİA-nın “Kiçik və Orta Biznes Könüllüləri” (“KOB könüllüləri”) xüsusilə seçilir. Agentlik yarandığı gündən etibarən könüllülərlə sıx əməkdaşlıq edir və bu sahədə yaranmış müsbət təcrübəni inkişaf etdirir. 2018-ci ildən Agentlikdə “KOB könüllüləri proqramı” həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. Proqramın məqsədi gənclərin dünyagörüşünün genişləndirilməsi, bilik və bacarıqlarının artırılması, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək verdişlərinin aşılması, sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviq olunmasıdır.

2021-ci ildə 150-yə yaxın gənc, indiyədək isə 360-dan çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Könüllülük fəaliyyəti müddətində gənclər müvafiq bilik və təcrübə əldə etməklə karyera

imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar. “KOB könüllüsü” olmuş bir sıra gənclər artıq müxtəlif dövlət və özəl müəssisələrdə, o cümlədən KOBİA-da əmək fəaliyyətinə başlayıblar.

2021-ci ildə 2 könüllü gənc, ümumilikdə isə 11 könüllü gənc Agentlikdə işlə təmin olunub. “KOB könüllüsü” olmuş gənclər təhsillərinə, eləcə də könüllülük müddətində qazandıqları təcrübəyə uyğun olaraq, Agentliyin KOB dostu və Korporativ xidmətlər departamentlərində əmək fəaliyyətinə başlayıblar.

**2021-ci ildə
150-yə yaxın,
indiyədək isə
360-dan
çox gənc**

KOBİA-da
könüllü fəaliyyətinə
cəlb olunub.





KOB Könüllülərinin fəaliyyəti

2021-ci ildə “KOB könüllüləri” Agentliyin dəstəyi və təşkilatçılığı ilə keçirilmiş müxtəlif tədbirlərin təşkilinə dəstək göstəriliblər. “KOB könüllüləri” İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş ağacəkmə aksiyasında, “kobmarket.az” elektron ticarət platforması ilə bağlı maarifləndirmə işlərində, Ukrayna-Azər-

baycan İşgüzar Şurasının ilk iclasında, Bakıda keçirilmiş 25-ci Beynəlxalq Biznes Forumda (İBF), Azərbaycan-İraq Dəyirmi Masasında, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilmiş müxtəlif forumlarda, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində və s. öz fəallıqları ilə seçiliblər.

SININ
DU



AZƏRBAYCAN RESPUBLİKASININ
GÖNCLƏR VƏ İDMAN NAZİRLİYİ

asan xidmət



Azərbaycan Könüllü
Təşkilatları İttifaqı

AYCAN LƏRİNİN K FORUMU

2021





Beynəlxalq əlaqələr və investisiya

- 1.** Beynəlxalq əməkdaşlıq
- 2.** Beynəlxalq forumlar



80AFD6

HM 56,15

8,904

**1****2**

06-07.01.2021

KOBİA nümayəndə heyəti Biləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində ənənəvi olaraq Dubay şəhərində keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında “Azərbaycan” pavilyonu ilə tanış olublar. KOBİA və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan” pavilyonunda bir sıra yerli şirkətlərin məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər və s. “Made in Azerbaijan” brendi ilə nümayiş olunur.

Dubaya səfər çərçivəsində KOBİA-nın nümayəndə heyəti müxtəlif qurumlarla KOB sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və

Dubay İnvestisiya Korporasiyasının baş direktorunun müavini Xalifa Hassan Al Daboos arasında təşkil olunmuş görüşdə ölkəmizdə KOB-lara göstərilən dövlət dəstəyi tədbirləri və Agentliyin fəaliyyəti barədə məlumat verilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında yaradılmış əlverişli imkanlardan və güzəştlərdən istifadə olunmaqla birgə layihələrin həyata keçirilməsi, Dubay İnvestisiya Korporasiyasının maliyyə dəstəyi ilə ölkəmizdə KOB-ların iştirakı ilə layihələrin reallaşdırılması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xarici investorların biznes layihələr həyata keçirməsi üçün imkanlar genişdir.

Dubay Ticarət və Sənaye Palatasının prezidenti Hamad Buamim ilə təşkil olunmuş görüşdə isə Azərbaycan KOB-larının xarici bazarlara çıxışı, Agentliyin

KOB-ların bilik və bacarıqlara, təlimlərə çıxışını təmin edən KOB inkişaf mərkəzləri və palatanın tərkib hissəsi olan Dubay Startap Şəbəkəsi arasında əməkdaşlıq və təcrübə mübadiləsi, Azərbaycan və BƏƏ arasında İşgüzar Şurasının yaradılması istiqamətində əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib. Həmçinin görüşdə palataya üzv şirkətlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində investisiya layihələrinin həyata keçirilməsində iştirak edə biləcəyi və bu sahədə KOBİA-nın onlara informasiya, məsləhət, yerli tərəfdaşların tapılması, bazar araşdırması kimi istiqamətlərdə dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.

21.01.2021

Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) təşkil etdiyi Azərbaycan-Türkiyə birgə əməkdaşlıq tədbiri hər iki ölkənin

3



4

sahibkarlıq sahəsində fəaliyyət göstərən təşkilatlarını və iş adamlarını eyni platformada birləşdirib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ölkəmizdə KOB sektorunu, Agentlik və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin iqtisadi potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verib.

29.01.2021

Ölkəmizdə səfərdə olan Türkiyənin Təm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) nümayəndələri KOBİA-da olublar.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk arasında keçirilmiş görüşdə Agentliyin fəaliyyəti, KOB-lara dəstək mexanizmləri, KOBİA və Türkiyənin müvafiq qurumları arasında əmək-

- 01 KOBİA nümayəndə heyətinin Bileşmiş Ərəb Əmirliklərinə səfəri. 6-7 yanvar 2021-ci il
- 02 KOBİA Azərbaycan-Türkiyə əməkdaşlıq tədbirində iştirak edib. 21 yanvar 2021-ci il
- 03 KOBİA və TÜMKİAD arasında Anlaşma Memorandumu imzalanıb. 29 yanvar 2021-ci il
- 04 KOBİA-da Misir şirkəti ilə görüş. 08 fevral 2021-ci il

daşlıq barədə məlumat verilib. KOBİA və TÜMKİAD arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə azad olunan ərazilərimizin böyük iqtisadi potensiala malik olduğu, türk şirkətlərinin bu ərazilərdə aparılan yenidənqurma işlərində iştirakı və investisiya qoyuluşu üçün geniş imkanlar vurğulanıb.


Görüş çərçivəsində KOBİA və TÜMKİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunda hər iki ölkənin KOB-ları üçün qarşılıqlı sərmayə yatırımlarının həyata keçirilməsinə dəstəyin göstərilməsi, birgə tədbirlərin təşkili, qarşılıqlı işgüzar səfərlər zamanı zəruri əlaqələn-

dirmənin təmin olunması, informasiya və qabaqcıl təcrübə mübadiləsi nəzərdə tutulur.

08.02.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Misirin inşaat və mühəndislik sahəsində fəaliyyət göstərən "Dorra" Şirkətlər Qrupunun İdarə Heyəti sədrinin müavini Məhəmməd Həsən Dorra ilə görüşüb.

Misir Ərəb Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Adel İbrahimin iştirakı ilə keçirilmiş görüşdə Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, KOB-lara göstərilən dəstək mexanizmləri



barədə məlumat verib, əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə, həmçinin Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli imkanlar və güzəştlər barədə məlumat verilib.

“Dorra” Şirkətlər Qrupunun İdarə Heyəti sədrinin müavini Məhəməd Həsən Dorra Azərbaycana investisiya qoyuluşu imkanları ilə bağlı səfər etdiklərini və bu məqsədlə bir sıra müvafiq qurumlarda görüşlər keçirəcəklərini, gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə iştirakda maraqlı olduqlarını qeyd edib, Agentliklə əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.

16.02.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Yaponiyanın

ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Cuniçi Vada arasında görüş keçirilib. Görüşdə KOBİA-nın fəaliyyəti və KOB-lara göstərilən dəstək mexanizmləri barədə məlumat verilib, əməkdaşlıq imkanlarına, o cümlədən iki ölkənin KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsinə, birgə layihələrin reallaşdırılmasına və bu prosesdə KOBİA-nın dəstəyinə, qarşılıqlı olaraq potensial investisiya layihələrinin mübadiləsinə, Yaponiyanın müvafiq qurumları ilə əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.

16.02.2021


KOBİA-nın təşəbbüsü və Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) dəstəyi ilə “Bir məhsul, iki bazar: Azərbaycan-Türkiyə qarşılıqlı ko-

operasiya və ticarət imkanlarının genişləndirilməsi” mövzusunda onlayn forum keçirilib.

18.02.2021

Türkiyəyə səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) rəhbəri Hasan Basri Kurt ilə görüşüb. Görüşdə iki ölkə arasında KOB sahəsində əməkdaşlıq imkanlarına, Türkiyənin KOB sektorunda uğurlu təcrübəsinin Azərbaycanda tətbiqinə, birgə tədbirlərin və layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin pandemiya dövründə KOB-ların elektron ticarət platformalarından istifadəsinin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.

3



4



5

- 01 Yaponiyanın Azərbaycandakı səfiri KOBİA-da. 16 fevral 2021-ci il
- 02 "Bir məhsul, iki bazar" mövzusunda Azərbaycan-Türkiyə birgə forumu. 16 fevral 2021-ci il
- 03 KOBİA nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri. 18 fevral 2021-ci il
- 04 "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılmasına dair əməkdaşlığın davam etdirilməsi haqqında" Birgə Niyət Bəyannaməsi imzalanması. 02 mart 2021-ci il
- 05 Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkil etdiyi işgüzar görüş. 04 mart 2021-ci il

Ankarada keçirilmiş Türkiyə-Azərbaycan biznes forumu çərçivəsində KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası (TESK) və Türk Girişim və İş Dünyası Konfederasiyası (TÜRKONFED) ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.

02.03.2021

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyi arasında "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılmasına dair əməkdaşlığın davam etdirilməsi haqqında" Birgə Niyət Bəyannaməsi imzalanıb.

İqtisadiyyat Nazirliyinin, Almaniyanın Azərbaycandakı Səfirliyinin, KOBİA-nın və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qeyd olunub ki, bu sahədə əməkdaşlıq 2009-cu ildən həyata keçirilir. Sənəd 3 illik müddətə imzalanır və Azərbaycanın sahibkar və menecerlərinin ixtisasının artırılması sahəsində əməkdaşlığı ehtiva edir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi KOBİA, Almaniya tərəfindən isə GİZ-dir.

04.03.2021

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü

ilə işgüzar görüş təşkil olunub. Dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə ölkələrimizin iqtisadi prioritetlərinə, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinə, ticarət, investisiya, energetika, nəqliyyat, eləcə də mikro, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

İşgüzar görüşdə KOBİA-nın xidmətləri və dəstək mexanizmləri barədə məlumat verilib, yerli və Qazaxıstandan olan iş adamlarının birgə biznes layihələr həyata keçirməsinə Agentliyin dəstək və xidmətlər göstərə biləcəyi diqqətə çatdırılıb.



11.03.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Slovakiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Milan Layçiak arasında görüş keçirilib.

Qarşılıqlı ticarət və investisiya qoyuluşu sahələrində mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə əməkdaşlıq imkanları, o cümlədən KOB sahəsində təcrübə mübadiləsi, hər iki ölkənin KOB subyektlərinin iştirakı ilə birgə layihələrin reallaşdırılması və bu prosesə KOBİA-nın dəstəyi müzakirə edilib.

16.03.2021

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası 2-ci biznes vebinarında KOBİA-da təmsil olunub.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Körfəz ölkələri arasında biznes tərəfdaşlığının inkişafı üçün iş adamlarının, xüsusilə KOB subyektlərinin fəallığının artırılması zəruriliyini vurğulayıb. Agentlik və Körfəz ölkələrinin müvafiq qurumları arasında əlaqələrə, əməkdaşlığa dair imzalanmış sənədlərə və keçirilən birgə tədbirlərə dair məlumat verən Orxan Məmmədov Körfəz ölkələrini təmsil edən iş adamlarını Azərbaycanda aktiv biznes fəaliyyətinə dəvət edib, bu sahədə KOBİA-nın iş adamlarına dəstək göstərə biləcəyini bildirib.

16.03.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "British Council"-in Azərbaycan üzrə direktoru Summer Xia arasında görüş keçirilib. Görüşdə Orxan Məmmədov ölkəmizdə mikro, kiçik və orta sahib-

karlığın inkişafına göstərilən dəstək, KOBİA-nın fəaliyyəti, Agentliyin sahibkarlıq subyektlərinə göstərdiyi təlim və məsləhət xidmətləri, o cümlədən qurumun strukturuna daxil olan KOB inkişafı mərkəzlərinin (KOBİM) işi barədə məlumat verib.

"British Council"-in Azərbaycan üzrə direktoru Summer Xia təşkilatın dəstəklədiyi proqramlar çərçivəsində gənc sahibkarların işgüzar bacarıqlarının inkişafı istiqamətində görülən işlər, bu sahədə KOBİM-lərlə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə KOBİM-lərlə birgə sahibkarlar üçün təlim proqramlarının təşkilinə, startapların dəstəklənməsi istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

17.03.2021

Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli sahib-



karlara, o cümlədən kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə KOBİA-nın təşəbbüsü və dəstəyi ilə Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyə xətti açılıb.

Bu məqsədlə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyirin iştirakı ilə Səudiyyə İnkişaf Fondunun İxrac Proqramı və "Kapital Bank" ASC arasında razılaşma sənədi imzalanıb. Sənədi Səudiyyə İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khaya və "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev imzalayıblar.

01.04.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Pakistanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Bilal Həyə arasında görüş keçirilib. Görüşdə ölkələrimiz arasında mövcud əməkdaş-


- 01 Slovakiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Milan Layçiak ilə görüş. 11 mart 2021-ci il
- 02 KOBİA Azərbaycan - Körfez Əməkdaşlıq Şurası biznes vebinarında. 16 mart 2021-ci il
- 03 "British Council"-in Azərbaycan üzrə direktoru Summer Xia ilə görüş. 16 mart 2021-ci il
- 04 Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyə xəttinin açılmasına dair sənədin imzalanması. 17 mart 2021-ci il
- 05 Pakistanın Azərbaycandakı səfiri Bilal Həyə ilə görüş. 01 aprel 2021-ci il
- 06 KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və MÜSİAD prezidenti Abdurrahman Kaan arasında görüş. 2 aprel 2021-ci il

lıq çərçivəsində KOB sahəsində tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə ölkəmizdə KOB-lara göstərilən dəstək mexanizmləri, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, Agentliyin Pakistandan olan sahibkarlara yerli KOB-larla əməkdaşlığın qurulması, ölkəmizə investisiya qoyuluşu istiqamətlərində məsləhət, əlaqələndirmə sahələrində dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.

Görüşdə KOBİA və Pakistanın müvafiq qurumu arasında əlaqələrin yaradılmasına və KOB sahəsində əməkdaşlığın inkişafına səfirlük tərəfindən dəstəyin göstəriləcəyi bildirilib.

02.04.2021

Bakıda keçirilmiş Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair Dəyirmi Masa çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) prezidenti Abdurrahman Kaan ilə görüşüb. Görüşdə Agentliyin Türkiyənin müvafiq qurumları, o cümlədən MUSİAD ilə əməkdaşlığı diqqətə çatdırılıb, əlaqələrin inkişaf etdiyi vurğulanıb. Əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə MUSİAD tərəfindən təşkil olunan Beynəlxalq Biznes Forumun (İBF) Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə edilib.



06.04.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İsrailin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi, kiçik və orta sahibkarlıq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğu vurğulanıb. KOB sahəsində mövcud tərəfdaşlığa və əlaqələrin inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi (MASHAV) ilə əməkdaşlığa, KOB sahəsində təcrübə mübadiləsinə, hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın qurulması və məlumat mübadiləsi məqsədilə birgə tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.

26.04.2021

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının növbəti iclası keçirilib.

Hər iki ölkədən dövlət rəsmilərinin və iş adamlarının iştirakı ilə təşkil olunmuş onlayn iclasda Azərbaycan və Rusiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kiçik və orta biznes (KOB) sahəsində mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB sahəsində Agentliyin Rusiyanın müvafiq qurumları ilə əməkdaşlığı, keçirilən birgə tədbirlər barədə məlumat verib, Agentliyin KOB sahəsində yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, Agentlik ölkəmizə investisiya qoyuluşunda, yerli tərəfdaşın tapılmasında və Azərbaycanın KOB subyektləri ilə əməkdaşlığın ge-

nişləndirilməsində maraqlı olan Rusiya şirkətlərinə KOB inkişaf mərkəzləri (KOBİM-lər), KOB dostu şəbəkəsi və KOB evləri vasitəsilə, eləcə də mövcud mexanizmlər çərçivəsində dəstək göstərə bilər.

25.05.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb. Görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib və əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində həmçinin, Bakıda İnvestisiya Sammitinin keçirilməsinə dair Agentlik və təşkilat arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.



28.05.2021

Avropa Komissiyası və Mannheim şəhər Administrasiyasının təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SECO) dəstəyi ilə təşkil edilmiş “Avropa Sosial İqtisadi Sammiti 2021” tədbirində təmsil olunub.

2 gün davam etmiş “Avropa Sosial İqtisadi Sammiti 2021” tədbirində 100 yaxın ölkədən 3 minə qədər nümayəndə iştirak edib. Tədbirdə sosial sahibkarlıq sahəsində qlobal meyillər və çağırışlar barədə müzakirələr və müxtəlif ölkələr üzrə təcrübə mübadiləsi aparılıb.

08.05.2021

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı və İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin dəstəyi

- 01 İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüş. 06 aprel 2021-ci il
- 02 Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası. 26 aprel 2021-ci il
- 03 ICYF prezidenti Taha Ayhan ilə görüş. 25 may 2021-ci il
- 04 Səhiyyə sahəsində dövlət-özel sektor tərəfdaşlığı üzrə maarifləndirici tədbir keçirilib. 08 may 2021-ci il
- 05 Sankt-Peterburqda keçirilmiş 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşlər və sənədlərin imzalanması. 3-5 iyun 2021-ci il

ilə dövlət-özel sektor tərəfdaşlığına (DÖST) dair növbəti vebinar keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın Türkiyədə səhiyyə sahəsində dövlət-özel sektor tərəfdaşlığı təcrübəsi, bu sahədə həyata keçirilən layihələr və onların xüsusiyyətləri barədə təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırılıb. Müzakirələr çərçivəsində ölkəmizdə səhiyyə sektorunda dövlət-özel tərəfdaşlığının inkişaf etdirilməsi və bu modelin tətbiqinin genişləndirilməsi üçün imkanların olduğu, bu sahədə Türkiyənin müsbət təcrübə-

sindən yararlanmağın əhəmiyyəti vurğulanıb.

03-05.06.2021

KOBİA-nın nümayəndələri Sankt-Peterburqda keçirilmiş 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib. Forum çərçivəsində KOBİA bir sıra görüşlər keçirib, əməkdaşlığa dair iki sənəd imzalayıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forum çərçivəsində Ümumrusiya Kiçik və Orta Sahibkarlıq Təşkilatı – “Opора Rosii” tərəfindən təşkil olunmuş “Ali təhsil müəssisələrində gənc sahibkarlıq: biznes birliklərinə dəstək” mövzusunda paneldə çıxış edib. 24-cü Sankt-Peterburq Beynəlxalq İq-



2

1

3

İqtisadi Forumu çərçivəsində KOBİA sədri "Opora Rosii"nin prezidenti Aleksandr Kalinin ilə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıb.

Forum zamanı Qətər İnkişaf Bankının Baş icraçı direktoru Əbdüləziz Nasir Əl-Xəlifə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin Qətər İnkişaf Bankı və Agentlik arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd KOB-ların maliyyə və satış bazarlarına çıxışının dəstəklənməsi istiqamətində təcrübə mübadiləsini, birgə təşəbbüslərin reallaşdırılmasını və s. nəzərdə tutur.

Həmçinin KOBİA və Rusiyanın "Roskonqres" Fondu arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sazişə əsasən tərəflər işgüzar dairələr arasında səmərəli ünsiyyətin yaradılması, qarşılıqlı məsləhət, məlumat və ekspert dəstəyi kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

Forum çərçivəsində KOBİA KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalko, Sankt-Peterburq Qubernatorunun yanında Kiçik Sahibkarlığın İnkişafına dair İctimai Şuranın sədri Yelena Tsereteli, "Roseksimbank" ASC-nin rəhbəri Azər Talıbov, Tatarıstan Respublikasının "Maşınqayırma klasteri"nin rəhbəri Sergey Mayorov və "Sahibkarlıq fabriki" layihəsinin rəhbəri Aydar Bulatov ilə görüşüb. Görüşlərdə müvafiq sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

12.06.2021

ABŞ və Xəzər regionu arasında enerji, dayanıqlı inkişaf və sahibkarlıq məsələlərinin müzakirə olunduğu 5-ci İllik Transxəzər Forumunda KOBİA da təmsil olunub.

Forum çərçivəsində təşkil olunmuş "İnnovasiya və sahibkarlıq ekosis-


teminin inkişaf etdirilməsi" mövzusunda paneldə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Agentliyin dəstək və xidmətləri, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB-ların rəqəmsallaşdırılması və elektron ticarət, eləcə də forumda iştirak edən ölkələrlə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

16.06.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) prezidenti Nail Olpakla görüşüb.

Görüşdə ölkəmizə investisiya qoyuluşunun genişləndirilməsi imkanları, KOB sahəsində birgə layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Azərbaycan-Türkiyə Gənc İş Adamları Forumu



4

5

17.06.2021

KOBİA Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasının (WAPPP) illik konqresində təmsil olunub. Onlayn formatda təşkil olunmuş tədbirin MDB üzrə panel müzakirəsində Agentlik tərəfindən Azərbaycanda aparılmış islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, dövlət-özəl sektor tərəfdaşlığı (DÖST/PPP) mühitinin inkişafı istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib. Həmçinin, işğaldan azad olunmuş Qarabağın dağıdılmış ictimai infrastrukturunun yenidən qurulması üçün DÖST modelindən istifadənin mümkünlüyü diqqətə çatdırılıb.

19.06.2021

Türkiyənin Kocaeli Ticarət Palatasının nümayəndələri Azərbaycana səfər çərçivəsində KOBİA-da olublar. Görüşdə ölkəmizdə kiçik və orta sahibkarlıq sahəsində görülən işlər, dəstək tədbirləri və Agentliyin

- 01 Transxəzər Forumunda KOBİA-nın iştirakı. 12 iyun 2021-ci il
- 02 Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) prezidenti Nail Olpakla görüş. 16 iyun 2021-ci il
- 03 Türkiyənin Kocaeli Ticarət Palatasının nümayəndələri KOBİA-da. 19 iyun 2021-ci il
- 04 Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüş. 24 iyun 2021-ci il
- 05 Azərbaycan-Türkiyə Gənc İş Adamları Forumu. 28 iyun 2021-ci il

fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, palata ilə birgə əməkdaşlıq və biznes ictimaiyyətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

24.06.2021

Ukrayna-Azərbaycan İşgüzar Şurasının Bakıda keçirilən ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov KOBİA-da olub.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov ilə keçirilmiş görüşdə hər iki ölkənin KOB-ları arasında əlaqələrin gücləndirilməsi üçün birgə yol xəritəsinin hazırlanmasına, KOB-ların iştirakı ilə döv-

lət-özəl tərəfdaşlığı formatında birgə layihələrə, ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Ukraynanın Azərbaycan-dakı fəvqəladə və səlahiyyətli səfəri Vladislav Kanevski də iştirak edib.

28.06.2021

KOBİA-nın, Agentliyin Yevlax KOB İnkişaf Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyi və Türkiyə Gənc İş Adamları Konfederasiyası Eskişehir nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Gənc İş Adamları Forumu keçirilib.

Tədbirdə ölkələrimiz arasında iqtisadi əlaqələrə və birgə əməkdaşlıq



imkanlarına, eləcə də mikro, kiçik və orta sahibkarlar arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

29.06.2021

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin ticarət müşavirləri Yakup Səfər, Əhməd Erdal və Eser Çengel KOBİA-da olublar.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində uğurla davam etdiyi, bu sahədə hər iki ölkənin biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinə və bu sahədə iş adamları arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

05.07.2021

Kolumbiya Respublikasının ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas KOBİA-da olub. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, ölkəmizdə mikro, kiçik və orta sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, Kolumbiyanın KOB sahəsində fəaliyyət göstərən təşkilatları ilə əlaqələrin qurulmasına və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin qeyd olunub ki, Azərbaycanda iş qurmaq və ya yerli sahibkarlarla ortaq müəssisə yaratmaq istəyən xarici investorlar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək üçün Agentliyə müraciət edə bilərlər.

Səfir Luis Antonio Dimate Kardenas KOB sektorunda əməkdaşlığın önəmini vurğulayıb, bu istiqamətdə

Agentlik və Kolumbiyanın müvafiq təşkilatları arasında əlaqələrin qurulmasına dəstək göstəriləcəyini bildirib.

06.07.2021

İran İslam Respublikasının Şərqi Azərbaycan (Təbriz) əyalətinin valisinin iqtisadiyyat və resursların inkişafı məsələləri üzrə müavini Əli Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti KOBİA-da olub.

Görüşdə ikitərəfli biznes və ticarət tərəfdaşlığının, KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. İran İslam Respublikasının Şərqi Azərbaycan (Təbriz) əyalətinin valisinin iqtisadiyyat və resursların inkişafı məsələləri üzrə müavini Əli Cahangiri İran iş adamlarının Azərbaycanda həyata keçirilən investisiya

4



5



6

layihələrində iştirakda maraqlı olduğunu qeyd edib, hər iki ölkədə təşkil olunacaq sərgilərdə iştirakı dair fikirlərini bildirib.

14.07.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Həməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

Görüşdə Agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, bu istiqamətdə xarici tərəfdaş qurumlarla əməkdaşlıq barədə məlumat verilib, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində KOBİA-nın həmsədr olduğu mü-

- 01 Türkiyə Respublikasının Azərbaycanı Səfirliyinin ticarət müşavirləri ilə görüş. 29 iyun 2021-ci il
- 02 Kolumbiya Respublikasının ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas ilə görüş. 05 iyul 2021-ci il
- 03 İran İslam Respublikasının Şərqi Azərbaycan (Təbriz) əyalətinin nümayəndələri ilə görüş. 06 iyul 2021-ci il
- 04 Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanı Səfiri ilə görüş. 14 iyul 2021-ci il
- 05 Türkiyənin Azərbaycanı Səfiri Cahit Bağcı ilə görüş. 16 iyul 2021-ci il
- 06 Serbiyanın Azərbaycanı Səfiri Draqaq Vladisavljeviç ilə görüş. 17 iyul 2021-ci il

vafiq İşçi Qrupunun fəaliyyətinə, ölkələrimizin iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün müvafiq platformanın yaradılmasına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Səudiyyə Ərəbistanının KOB sahəsindəki müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində də işlər davam etdirilir.

16.07.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Azərbaycanı Səfirliyindəki fəvqəladə və səlahiyyətli səfiri Cahit Bağcı arasında görüş keçirilib. Görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın

genişləndirilməsi və bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılmasına, KOB-ların iştirakı ilə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

17.07.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Serbiya Respublikasının Azərbaycanı Səfirliyindəki fəvqəladə və səlahiyyətli səfiri Draqaq Vladisavljeviç arasında görüş keçirilib. Görüşdə KOB-lara dəstək mexanizmlərinə dair təcrübə mübadiləsinə, Agentlik və Serbiyanın müvafiq qurumları arasında əlaqələrin yaradılmasına, hər iki ölkənin KOB-ları ara-



sında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrasına dair təşəbbüslərin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

27.07.2021

Bakıda keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında KOBİA-da təmsil olunub. İclasdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Serbiya iş adamlarının iştirakı ilə birgə müəssisələrin yaradılması və ortaq layihələrin icrası üçün potensialın olduğunu, komissiya çərçivəsində təşkil olunmuş biznes forumun biznes dairələri arasında səmərəli tərəfdaşlıqların qurulması üçün əlverişli platforma olduğunu vurğulayıb. Eyni zaman-

da Agentliyin KOB-lara göstərilən dəstək və xidmətlərlə bağlı ən yaxşı xarici təcrübələri öyrəndiyi və bu sahədə Serbiyanın İnkişaf Agentliyi ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.

28-29.07.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İsrailə səfər çərçivəsində müqəddəs Yerusəlim şəhərində İsrailin KOB sahəsində fəaliyyət göstərən müvafiq qurumları ilə bir sıra görüşlər keçirib. İsrailin Kiçik və Orta Biznes Agentliyində və Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyində (MASHAV) təşkil olunmuş görüşlərdə KOB-ların bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin artırılması istiqamətində KOBİA tərəfindən həyata keçirilən tədbirlər və KOB inkişaf mərkəzlərinin fəaliyyəti barədə məlumat verilib, bu sahədə İsrail təcrübəsinə və yerli KOB-ların MASHAV-ın

təşkil etdiyi təlim proqramlarında iştirakına, eləcə də digər əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Təl-Əviv şəhərində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müxtəlif sektorlarda fəaliyyət göstərən İsrail sahibkarları ilə görüşüb. İsrailin Kiçik və Orta Biznes Agentliyinin iştirakı ilə təşkil olunmuş görüşdə iş adamları ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə İsrail iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

09.08.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) sədri Reza Vəziri ilə görüşüb. Görüşdə yerli sahibkarların potensiyi



4

al layihələrinin ABŞ-da keçirilən "roadshow" tədbirlərində təqdim edilməsi, ABŞ-ın Kiçik Biznes Administrasiyası ilə əməkdaşlıq, ABŞ-la ticarət əməliyyatlarının aparılmasında maraqlı olan yerli KOB-lar üçün Agentliyin KOB inkişaf mərkəzlərinin imkanlarından istifadə olunmaqla təlimlərin təşkili, KOB klasterlərin yaradılmasında iş-tirak məsələləri də müzakirə edilib.

10.08.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapovla görüşüb. Görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinə, Azərbaycan və Rusiyanın KOB subyektlərinin satış bazarlarına çıxışı və ticarət əməliyyatlarının maliyyələşdirilməsi sahəsində mövcud dəstək mexanizmlərinə və yeni təşəbbüslərə dair fikir mübadiləsi apa-



- 01 Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Hökumətlərarası Komissiyanın iclası. 27 iyul 2021-ci il
- 02 KOBİA nümayəndə heyətinin İsrailə səfəri. 28-29 iyul 2021-ci il
- 03 ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) sədri Reza Vəziri ilə görüş. 09 avqust 2021-ci il
- 04 Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapovla görüş. 10 avqust 2021-ci il
- 05 Azərbaycan-İraq Dəyirmi masası. 28 sentyabr 2021-ci il

rılıb. Eyni zamanda görüşdə hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı biznes missiyaların təşkili və digər birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də əməkdaşlıq imkanları nəzərdən keçirilib.

28.09.2021

KOBİA-nın təşkilatçılığı, İraq Ticarət Palataları Federasiyasının dəstəyi ilə işgüzar əməkdaşlıq imkanlarına dair Azərbaycan-İraq Dəyirmi masası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, sənaye, kənd təsərrüfatı, qida, əczaçılıq, tikinti, turizm və logistika sahələrində fəaliyyət göstərən iş

adamları iştirak ediblər. Dəyirmi masadakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-İraq iqtisadi əməkdaşlığının inkişaf etdiyini, bu istiqamətdə xüsusilə kiçik və orta sahibkarların əməkdaşlığa cəlb edilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Qeyd edilib ki, Agentlik Azərbaycan və İraq arasında işgüzar əməkdaşlığın genişləndirilməsi üçün birgə platformanın yaradılmasını dəstəkləməyə hazırdır.

Dəyirmi masa çərçivəsində KOBİA və İraq Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palataları



Federasiyasının prezidenti Abdulrazaq Al-Zuhiri imzalayıblar. Sənəddə KOB-ların dəstəklənməsinə dair təcrübə mübadiləsi, Azərbaycan və İraq KOB-ları arasında əlaqələrin qurulmasının təşviqi kimi məsələlər öz əksini tapıb.

29.09.2021

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində KOBİA və "Enterprise Georgia" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Enterprise Georgia"-nın direktoru Mixail Xidureli imzalayıblar. Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əmək-

daşlıq, ticarət, investisiyalar və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

29.09.2021

Bakıda Azərbaycan-Çexiya Biznes Forumu keçirilib. Hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə təşkil olunmuş biznes forumda KOBİA da təmsil olunub. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın çexiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb.

04.10.2021

KOBİA və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, səhiyyə sektorunda DÖST layihələrinin həyata keçirilməsi üzrə Türkiyə təcrübəsinin öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunması məqsədilə KOBİA və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri Türkiyəyə səfər ediblər.

İstanbulda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və İstanbul PPP Mərkəzinin rəhbəri Eyup Vural arasında dövlət-özəl sektor tərəfdaşlığına dair görüş keçirilib. Tədbirdə səhiyyə sektorunda DÖST layihələrinin tətbiqinə, bu sahədə



Türkiyə təcrübəsinə, KOBİA-nın DÖST modelinin müxtəlif sektorlarda tətbiqinə dair gördüyü işlərə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

11.10.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İtaliya Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Klavdio Taffuri ilə görüşüb. Görüşdə KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək və xidmətlər, Agentliyin İtaliyanın müvafiq qurumları ilə əməkdaşlığı və tərəflər arasında imzalanmış ikitərəfli sənədlər çərçivəsində görülməli işlər diqqətə çatdırılıb. Ölkələrimizin işgüzar dairələri arasında mövcud əməkdaşlığa və əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı gö-

- 01 KOBİA və "Enterprise Georgia" arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması. 29 sentyabr 2021-ci il
- 02 Azərbaycan-Çexiya Biznes Forumu. 29 sentyabr 2021-ci il
- 03 Türkiyəyə səfər. 04 oktyabr 2021-ci il
- 04 İtaliyanın Azərbaycandakı səfiri Klavdio Taffuri ilə görüş. 11 oktyabr 2021-ci il
- 05 Azərbaycan-Slovakiya biznes forumu. 19 oktyabr 2021-ci il

rüşdə iş adamları arasında münasibətlərin genişləndirilməsi üçün müxtəlif təkliflər də səsləndirilib.

19.10.2021

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən İKT, tikinti, qida və s. sahələrdə fəaliyyət göstərən 50-dək iş adamı iştirak edib.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, KOBİA da yerli və xarici iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstək göstərir. Belə ki, Agentlik Slovakiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə bilər. Eyni zamanda Agentliyin sahibkarlığın dəstəklənməsi sahəsində Slovakiyanın müvafiq qurumları ilə əməkdaşlıqda və birgə təşəbbüslərin həyata keçirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.



20.10.2021

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. KOBİA da təmsil olunduğu tədbirdə rəsmi şəxslərlə yanaşı tikinti, qida, İKT və digər sahələrdə fəaliyyət göstərən 20-ə yaxın şirkətin nümayəndəsi iştirak edib. Biznes forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Xorvatiya iş adamlarının iştirakı ilə birgə müəssisələrin yaradılması və ortaq layihələrin icrası üçün potensialın olduğunu, təşkil olunan biznes forumun biznes dairələri arasında səmərəli tərəfdaşlıqların qurulması üçün əlverişli platforma olduğunu vurğulayıb. KOBİA-nın Xorvatiya iş adamlarına ölkəmizdə

müvafiq qurumlarla əlaqələndirmə və yerli tərəfdaşların tapılmasında dəstək göstərə biləcəyi də diqqətə çatdırılıb.

28.10.2021

KOBİA Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) ilə sıx əməkdaşlıq edir. Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində iştirak etmək məqsədilə Bakıda səfərdə olan KOSGEB rəhbəri Hasan Basri Kurt KOBİA-da olub. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovla təşkil olunmuş görüşdə KOBİA və KOSGEB arasında mövcud əlaqələrə, hər iki ölkədə KOB sahəsində tətbiq olunan dəstək mexanizmlərinə və yeniliklərə, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

28.10.2021

KOBİA-nın və Ukraynanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş Ukrayna-Azərbaycan İşgüzar Şurası çərçivəsində Dəyirmi Masa təşkil olunub. Aqrar-sənaye kompleksi və meliorasiya məsələlərinə həsr olunmuş sahəvi tədbirdə Azərbaycan və Ukrayna tərəfindən rəsmi şəxslər və müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini, İşgüzar Şura çərçivəsində təşkil olunan sahəvi müzakirələrin yeni əməkdaşlıqların qurulması, ticarət, investisiya və digər sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.



4



6



5



7

01.11.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Dubayda Birləşmiş Ərəb Əmirliklərinin sahibkarlıq və KOB üzrə dövlət naziri Ahmed Belhoul Al Falasi ilə görüşüb. Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən KOB sektorunun inkişafına önəm verildiyi vurğulanıb, bu sahədə tətbiq olunan dəstək mexanizmləri və görülən işlər diqqətə çatdırılıb. Ölkələrimizin biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə bu istiqamətdə KOBİA və müvafiq nazirlik arasında birgə tədbirlərin həyata keçirilməsi perspektivləri, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərin biznes imkanları qeyd olunub. Görüşdə, həmçinin hər iki ölkənin iş adamlarını öz ətrafında

- 01 Azərbaycan-Xorvatiya biznes forumu. 20 oktyabr 2021-ci il
- 02 Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) rəhbəri Hasan Basri Kurt ilə görüş. 28 oktyabr 2021-ci il
- 03 Ukrayna-Azərbaycan İşgüzar Şurası çərçivəsində Deyirmi Masa. 28 oktyabr 2021-ci il
- 04 Birləşmiş Ərəb Əmirliklərinin sahibkarlıq və KOB üzrə dövlət naziri Ahmed Belhoul Al Falasi ilə görüş. 01 noyabr 2021-ci il
- 05 KOBİA və Dubay Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumunun imzalanması. 04 noyabr 2021-ci il
- 06 Dubayda keçirilmiş Azərbaycan Investisiya Forumu. 04 noyabr 2021-ci il
- 07 İstanbulda keçirilmiş Türk Ticarət və Sənaye Palatası Biznes Forumu. 10 noyabr 2021-ci il

birləşdirəcək əməkdaşlıq platformalarının yaradılmasına dair müzakirələr aparılıb.

04.11.2021

Dubay şəhərində keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya'nın 8-ci iclası çərçivəsində KOBİA və Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

04.11.2021

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxslərinin və iş adamlarının iştirakı ilə Dubay şəhərində keçirilmiş Azərbaycan Investisiya Forumunda KOBİA da təmsil olunub.

10.11.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilmiş Türk Ticarət və Sənaye Palatası Biznes Forumunda Azərbaycan və tükdilli ölkələrin biznes dairələri



arasında əməkdaşlıq perspektivlərinə, bu istiqamətdə Agentliyin göstərə biləcəyi dəstəyə dair fikirlərini bölüşüb.

10.11.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilmiş Türk Ticarət və Sənaye Palatası Biznes Forumu çərçivəsində Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) sədri Rıfat Hisarcıklıoğlu ilə görüşüb. Görüşdə KOBİA və TOBB arasında əməkdaşlıq imkanlarına, KOB-ların iştirakı ilə birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

15.11.2021

Bakıda keçirilmiş 25-ci Beynəlxalq Biznes Forum (IBF) çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin

(MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı arasında görüş keçirilib. Görüşdə yeni əməkdaşlıq istiqamətlərinə və birgə təşəbbüslərin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

16.11.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Pakistan Biznes Forumunun prezidenti, Beynəlxalq Biznes Forumun (IBF) İdarə Heyətinin üzvü Məhəmməd Kasif ilə görüşüb. Görüşdə Agentliyin KOB-lara göstərdiyi xidmətlər, o cümlədən xarici iş adamlarına və investora dəstəyi barədə məlumat verilib, KOBİA ilə Pakistanın sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə Bakıda keçirilmiş 25-ci Beynəlxalq Biznes Forumda Pakistan iş adamlarının da iştirak etdiyi və bunun yerli KOB-larla

əməkdaşlıq üçün yaxşı fürsət olduğu vurğulanıb.

17.11.2021

KOBİA və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya İxrac Mərkəzi adından Azər Talıbov imzalayıblar. Anlaşma Memorandumu Azərbaycan və Rusiya arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsini, ixrac və sənaye sektoru üzrə məlumat mübadiləsini, qarşılıqlı biznes missiyaların və digər tədbirlərin təşkilini və s. istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

20.11.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya



Federasiyasının Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov arasında görüş keçirilib. Görüşdə KOB-ların iştirakı ilə birgə layihələrin reallaşdırılmasına və bu sahədə KOBİA-nın dəstəyinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda görüşdə Agentliyin sahibkarlıq sahəsində Rusiyanın müvafiq qurumları ilə əməkdaşlıq etdiyi, əlaqələrin genişləndirilməsinin hər iki ölkənin KOB-ları arasında münasibətlərin inkişafı və yeni təşəbbüslərin reallaşdırılması baxımından faydalı ola biləcəyi vurğulanıb.

25.11.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilən İslam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 37-ci

- 01 Türkiyə Odalar və Borsalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu ilə görüş. 10 noyabr 2021-ci il
- 02 MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı ilə görüş. 15 noyabr 2021-ci il
- 03 Pakistan Biznes Forumunun prezidenti Məhəmməd Kasif ilə görüş. 16 noyabr 2021-ci il
- 04 KOBİA və Rusiya İxrac Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması. 17 noyabr 2021-ci il
- 05 Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov ilə görüş. 20 noyabr 2021-ci il
- 06 İstanbul Ticarət Palatasının İdarə Heyətinin sədri Şekib Avdağçı ilə görüş. 25 noyabr 2021-ci il
- 07 Sakit Okean Alyansına üzv ölkələrin səfirləri ilə görüş. 02 dekabr 2021-ci il

sessiyası çərçivəsində İstanbul Ticarət Palatasının İdarə Heyətinin sədri Şekib Avdağçı ilə görüşüb.

Görüşdə KOB sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

02.12.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Sakit Okean Alyansına üzv ölkələrin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfirləri ilə görüşüb. Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas, Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini və Çilin Azərbaycanadakı müvəqqəti işlər vəkilisi Fidel Koloma Qrimberqlə görüşdə ölkəmizdə KOB sahəsinin inkişafı, Agentliyin fəaliyyəti barədə məlumat verilib. Görüşdə alyans çərçivəsində əməkdaşlıq imkanları, yerli KOB subyektlərinin alyansa üzv ölkələrin KOB-ları ilə birbaşa əlaqələrinin qurulması və genişləndirilməsi istiqamətində mümkün tədbirlərə dair fikir mübadiləsi aparılıb.



07.12.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Adıyaman Ticarət Birjasının məclis sədri Abdullah Tutak ilə görüşüb. Görüşdə KOB-lar arasında əlaqələrin genişləndirilməsinə, birgə investisiya layihələrinin icrasına və KOBİA-nın bu istiqamətdə göstərə biləcəyi dəstək və xidmətlərə dair fikir mübadiləsi aparılıb.

09.12.2021

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Badr Al Badrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin (MISA),

İnvestisiya İdarəsinin və NCPP-nin nümayəndələrinin iştirak etdiyi görüşdə KOB sahəsində əməkdaşlıq və investisiya qoyuluşu imkanlarına dair fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Agentliyin fəaliyyəti, KOB-lara, eləcə də ölkəmizə investisiya qoyuluşunda maraqlı olan xarici iş adamlarına KOBİA tərəfindən göstərilən dəstək barədə məlumat verilib.

09.12.2021

Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 17-ci illik iclası keçirilib. "KOB-lar davamlı inkişafın aparıcı qüvvəsidir" mövzusunda həsr olunmuş tədbirdə INSME-yə üzv olan KOBİA-ya da iştirak edib. İclasdakı çıxışında KOBİA-nın İdarə

Heyətinin sədri Orxan Məmmədov pandemiyanın yerli KOB-lara neqativ təsirinin azaldılması üçün Azərbaycanın dəstək tədbirləri, eləcə də Agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi xidmətlər barədə məlumat verib.

10.12.2021

KOBİA və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə investisiya əməkdaşlığına dair Azərbaycan-Səudiyyə Ərəbistanı Dəyirmi Masası təşkil olunub. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AZPROMO-nun nümayəndəsi Zöhrab Qədirov Azərbaycana investisiya qoyuluşu imkanları, eləcə də hər iki qurum tərəfindən xarici investorlara göstərilən dəstək və xidmətlər barədə məlumat



- 01 Adıyaman Ticaret Birjasının meclis sədri Abdullah Tutak ilə görüş. 7 dekabr 2021-ci il
- 02 Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə investisiya qoyuluşu imkanları müzakirə edilib. 9 dekabr 2021-ci il
- 03 KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin 17-ci iclasında. 9 dekabr 2021-ci il
- 04 Yerli şirkətlər investisiya layihələrini Səudiyyə Ərəbistanın müvafiq qurumuna təqdim ediblər. 10 dekabr 2021-ci il
- 05 KOBİA nümayəndələri Qətərdə səfərdə olub. 12-13 dekabr 2021-ci il

veriblər. Dəyirmi masada 10-a yaxın Azərbaycan şirkəti potensial layihələrini Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCP) baş direktoru Badr Al Badrin rəhbərlik etdiyi nümayəndə heyətinə təqdim edib, əməkdaşlığa və potensial layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb.

12-13.12.2021

KOBİA nümayəndələri Qətər Dövlətində səfərdə olublar. Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin dəstəyi ilə

KOBİA nümayəndələri Qətərin bir sıra qurumlarında görüşlər keçirib, sahibkarlara dəstək məqsədilə yaradılmış biznes inkubatorun fəaliyyəti ilə tanış olublar.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Qətərin Bələdiyyə naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaie, Ticarət və sənaye nazirinin müavini Sultan bin Rashid Al-Khater, Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar, İntestisiya Qurumunun baş direktoru Mansour İbrahim Al Mahmud, Qətər İnkışaf Bankının icraçı direktoru

vəzifəsini icra edən Abdulrahman Hesam Əl Sovaidi, Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin sədri Faisal bin Qassim Al Thani və Birləşmiş İnkışaf Şirkətinin (UDC) prezidenti İbrahim Jassim Al-Othman Fakhro ilə görüşüb. Görüşlərdə KOB sahəsində əməkdaşlıq, Azərbaycan və Qətər sahibkarları arasında əlaqələrin genişləndirilməsi, ticarət və investisiya sahələrində əlaqələrin inkişafı və yeni əməkdaşlıq platformalarının yaradılması, KOB-ların layihələrinin birgə maliyyələşdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.



MINISTRY OF ECONOMY
OF THE REPUBLIC
OF AZERBAIJAN



azpromo
Azerbaijan Export & Investment Promotion
Foundation under the Ministry of Economy
of the Republic of Azerbaijan



GEORGIAN
CHAMBER OF
COMMERCE &
INDUSTRY



DEIK
DİŞ EKONOMİK İLİŞKİLER KURULU
FOREIGN ECONOMIC RELATIONS BOARD

AZƏRBAYCAN • GÜRCÜSTAN • TÜRKİYƏ BİZNES FORUMU

14 DEKABR 2021-ci il, BAKI ŞƏHƏRİ

İMZALANMA MƏRASİMİ



1



14.12.2021

Bakıda keçirilmiş 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEİB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən tərəflər qarşılıqlı sərmayə qoyuluşlarının həyata keçirilməsində dəstəyin göstərilməsi, birgə tədbirlərin təşkili, informasiya və qabaqcıl təcrübə mübadiləsi, biznes şəbəkənin yaradılması kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

14-17.12.2021

KOBİA-nın nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub. Səfər çərçivəsində Ər-Riyad şəhərində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) rəhbəri Saleh Əl-Rəşid arasında keçirilmiş görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığa, biznes şəbəkələrinin əlaqələrinin genişləndirilməsinə, Azərbaycana investisiya qoyuluşu və bu sahədə KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstək barədə müzakirələr aparılıb.

Səudiyyə İnkişaf Fondunun icraçı direktoru vəzifəsini icra edən Sultan Abdulrahman Əl Marşad ilə görüşdə potensial investisiya layihələrinin mübadiləsinə, Agentliyin yaradılmaqda olan KOB İnkişafı Fondu ilə əməkdaşlıq perspektivlərinə və hər iki ölkənin KOB-larının iştirakı ilə birgə layihələrin həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ər-Riyad şəhərində keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivə-



2

- 01 KOBİA və Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi arasında Anlaşma Memorandumunun imzalanması.
14 dekabr 2021-ci il
- 02 Səudiyyə Ərəbistanı Krallığına səfər.
14-17 dekabr 2021-ci il

sində İnvestisiya Seminarı təşkil olunub. Hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov təqdimatla çıxış edib. Təqdimatda ölkəmizdə KOB-ların fəaliyyətinə, KOBİA tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlərə, Agentliyin Səudiyyə Ərəbistanının müvafiq qurumları ilə uğurlu əməkdaşlığına dair məlumat verilib, eləcə də iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair təkliflər səsləndirilib.

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının ixrac-idخال Bankının - "SaudiExim" in biznes, kreditləşdirmə

və sığorta üzrə direktorları ilə görüşüb. Görüşdə KOB-lar arasında ticarət əlaqələrinin genişləndirilməsinə və ticarət əməliyyatlarının maliyyələşdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərinə səfər çərçivəsində ticarət və sənaye palatalarında olublar. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ciddə Ticarət və Sənaye Palatasının sədri Mohammed Yousuf Naghi arasında keçirilmiş görüşdə ölkələrimizin KOB-ları arasında əlaqələrin genişləndirilməsinə birgə dəstəyin göstərilməsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Məkkə Ticarət və Sənaye Palatasının Baş katibi Esmat A. Matoq ilə görüşdə isə Azərbaycan və Səudiyyə Ərəbistanının KOB-ları arasında regional əməkdaşlığın təşviqinə dair müzakirələr aparılıb.

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Məkkə şəhərində keçirilmiş İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının İdarə Heyətinin 32-ci iclasında iştirak edib. Tədbirdə KOBİA sədri yerli və xarici iş adamları arasında əlaqələrin qurulmasına və inkişafına, eləcə də xarici investirlərə Agentlik tərəfindən göstərilən dəstək barədə məlumat verib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.




Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti

Oktyabrın 27-29-da Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilib. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, KOBİA və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilmiş tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nazirləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox

ölkədən nümayəndələr iştirak edib. Sammit dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu, Dünya Etnosport Konfederasiyasının prezidenti Necmettin Bilal





Erdoğan, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Mahmut Erol Kılıç, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, ICYF-nin prezidenti Taha Ayhan çıxış ediblər. Malayziyanın sabiq baş naziri Mahatir Mohamad isə sammit iştirakçılarına videomüraciət edib.





Sammit çərçivəsində “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar”, “Post-COVID dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi”, “İnvestisiya qərarlarında mədəni ölçü”, “Startap layihələrinə investisiya qoyuluşu”, “Davamlı inkişafa nail olmaqda texno-

loji investisiyaların rolu” mövzularında panel müzakirələr təşkil olunub.

Tədbir çərçivəsində, həmçinin İƏT ölkələrindən 50 yeni startapın təqdim olunduğu sərgi keçirilib. Sərgidə qida, kənd təsərrüfatı, “yaşıl” iqtisadiyyat, maliyyə texnologiyaları, onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı,





Sammit çərçivəsində 50 startap

layihəsini investorlara
təqdim edib.


logistika və s. sahələr üzrə startap layihələr təqdim olunub. Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startapların layihələrinin investorlar tərəfindən maliyyələşdirilməsinə dəstək göstərməkdir. Sammit çərçivəsində layihəsini potensial investorlara təqdim etmək üçün ümumilikdə 61 ölkədən 500 startapçı müraciət edib, onların arasından 50 startap seçilib.

Tədbir iştirakçıları, həmçinin Şuşa və Füzuli şəhərlərinə səfər edib, Gəncə şəhərində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni tədbirlərdə iştirak ediblər.




25-ci BEYNƏLXALQ BIZNES FORUM

SƏNAYE ZONALARININ İXRACININ ÖLKƏ ÜZ
QEYRI-NEFT SƏNAYE MƏHSULLARININ İXRACI



Mənbə: DSK, İZİA





14-17 noyabr 2021

Noyabrın 15-də Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) öz işinə başlayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, KOBİA-nın, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-in təşkilatçılığı ilə keçirilən forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər. "Azərbaycan: Asiyanın





incisi” şüarı ilə keçirilən forumun məqsədi Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin potensialını xarici sərmayədarlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, biznes sahəsində əməkdaşlığı genişləndirməkdir.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının xəzinə və maliyyə nazirinin müavini Nureddin Nebati,

Beynəlxalq Biznes Forumun prezidenti Erol Yazar, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və MUSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı çıxış edərək Forumun Azərbaycanda keçirilməsinin önəmini, tədbirin yeni əlaqələrin qurulmasına və investisiya qoyuluşlarına şərait yaratdığını vurğulayıblar.



Forumda KOBİA və MÜSİAD arasında Birgə Yol Xəritəsi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi arasında dövlət-özəl tərəfdaşlığı üzrə Niyət Protokolu, Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyası ilə "Gənc MÜSİAD" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.





Tədbir çərçivəsində Azərbaycanın investisiya imkanlarına və dövlət-özəl sektor tərəfdaşlığına (DÖST/PPP) dair panellər təşkil olunub. Panel iclaslarında Azərbaycanın əlverişli biznes və investisiya mühiti, ölkəmizin, o cümlədən Qarabağın investisiya potensialı, DÖST layihələrinin tətbiqi, bu sahədə Türkiyə təcrübəsi, işğaldan azad edilmiş ərazilərimizdə sosial-iqtisadi infrastrukturun yenidən qurulması prosesində PPP modelinin roluna dair təqdimatlar keçirilib, yerli və xarici sahibkarların məhsul və xidmətləri, eləcə də ölkəmizdə iş adamlarına və investorlara dəstək göstərən qurumların fəaliyyəti barədə sərgi təşkil olunub.

SMBDA Strategic Framework

ibf
25th INTERNATIONAL BUSINESS FORUM
Baku - Azerbaijan

MINISTRY OF ECONOMY OF THE REPUBLIC OF AZERBAIJAN

SMB

REPUBLIC OF TURKEY
MINISTRY OF TRADE

MUSIAD

Strategic Vision	SMEs are becoming a leading force in the diversification and development of the Azerbaijan economy			
	Micro, Small and Medium business share in Economy		Doing Business Index	
Main Strategic Goals	In-Gross Domestic Product	Employment	Non-oil export	SME Policy Index
		2019: 14.9% 2025+: 40%	2019: 42.7% 2025+: 70%	2019: 23.3% 2025+: 40%

ACTIVITY DIRECTIONS

- Ensuring a favorable business environment and protection of SMB interests
- Expanding of SMB access to knowledge, skills and innovations
- Expanding of SMB access to financial resources
- Expanding of SMB access to markets

Facilitating of SMB access to government and business services ("G2B" and "B2B")

CORPORATE VALUES
Trusted Integrity Inclusive Entrepreneurial Developmental

Orxan Məmmədov

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri
Azerbaycan Cumhuriyeti Küçük ve Orta Ölçekli İşletmeler (KOBİA) Kalkınma Ajansı Başkanı
Chairman of the Board of the Small and Medium Business Development Agency of the Republic of Azerbaijan

Sponsors





Tədbir zamanı, həmçinin iş adamları arasında ikitərəfli görüşlər keçirilib, Azərbaycan-Türkiyə qardaşlığı, ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə filmlər nümayiş olunub.

Forumda iştirak edən xarici iş adamları və investorlar bir sıra müəssisələrdə istehsal prosesi ilə də tanış olub, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparıblar.





Dəstək infrastruktururu

- 1.** KOB evləri
- 2.** KOB inkişafı mərkəzləri
- 3.** KOB dostu şəbəkəsi



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

Əsas Xidmətlər

B

C

D

İdarəetmə, vergi və əmlak xidmətləri

İdarə

İdarəetmə və hüquqi şəxslərin yaradılmasına, fəaliyyətində dəstəkləməyə, texnologiya əvəzləmələri və quruluşların idarəetməsinə

İdarəetmə Xidməti

+99412 4044888
www.e-monet.az

gemalto

01. KOB EVLƏRİ



“KOB evi” – biznes subyektləri üçün operativlik, nəzakətlik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalara əsaslanan dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkandır.

Bu mexanizm KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarlar üçün dövlət xidmətlərinin yaxşılaşdırılması, vaxta və xərclərə qənaət olunması baxımından da əlverişli platformadır.





“Xaçmaz KOB evi”

2020-ci ilin fevral ayından etibarən fəaliyyət göstərən “Xaçmaz KOB evi”ndə hazırda 9 dövlət qurumu tərəfindən 15 xidmət masasında 170-dək “G2B”, 8 özəl qurum tərəfindən 8 xidmət masasında 70-dək “B2B” xidmətlər göstərilir.

“Xaçmaz KOB evi”ndə xidmət göstərən qurumlar:


“G2B” xidmətlər üzrə:

- 1 İqtisadiyyat Nazirliyi
 - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
 - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
 - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
- 2 Kənd Təsərrüfatı Nazirliyi
- 3 Qida Təhlükəsizliyi Agentliyi
- 4 Dövlət Reklam Agentliyi
- 5 Dövlət Gömrük Komitəsi
- 6 “Azəriqaz” İB
- 7 “Azərişiq” ASC
- 8 “Azərpoçt” MMC
- 9 “Azərsu” ASC



“B2B” xidmətlər üzrə:

- 1 “Beynəlxalq Bank” ASC
- 2 “Kapital bank” ASC
- 3 “Paşa Sığorta” ASC
- 4 “Gate Baku” MMC
- 5 “Shams Group” MMC
- 6 “Rabitə Bank”ASC
- 7 “Global Leasing” MMC
- 8 “AZERCELL Telecom” MMC





“G2B” qurumların xidmət sayı:

1. İQTİSADİYYAT NAZİRLİYİ	81	0,34 %
2. İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ	5980	25,31 %
3. İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ	161	0,69 %
4. İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ANTIİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ	15597	66,04 %
5. KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	479	2,03 %
6. QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	118	0,5 %
7. DÖVLƏT REKLAM AGENTLİYİ	6	0,03 %
8. DÖVLƏT GÖMRÜK KOMİTƏSİ	9	0,04 %
9. “AZƏRİQAZ” İB	557	2,35%
10. “AZƏRİŞIQ” ASC	111	0,47 %
11. “AZƏRSU” ASC	59	0,25 %
12. “AZƏRPOÇT” MMC	461	1,95 %

TOPLAM:

23619

100%

“B2B” qurumların xidmət sayı:


1. “BEYNƏLXALQ BANK” ASC	18	2,60%
2. “KAPİTAL BANK” ASC	37	5,34%
3. “RABİTƏ BANK” ASC	17	2,45%
4. “PAŞA SİĞORTA” ASC	11	1,59%
5. “GLOBAL LEASING” MMC	30	4,33%
6. “GATE BAKU” MMC	1	0,14%
7. “SHAMS GROUP” MMC	1	0,14%
8. “AZERCELL TELECOM” MMC	578	83,41%

TOPLAM:

693

100%

693
xidmət (3%)



23 619
xidmət (97%)

● “G2B”
● “B2B”

2021-ci ilin 11 ayı üzrə

“Xaçmaz KOB
evi”ndə sahibkarlıq
subyektlərinə

24312
xidmət
göstərilib.

Bu xidmətlərdən
23619-u “G2B”,
693-ü “B2B”
xidmətlər olub.



SƏNƏD QƏBULU

7423

HAZIR SƏNƏD

15832

İNFORMASIYA
XİDMƏTLƏRİ

1057

“G2B” və “B2B”
qurumların göstərdiyi
xidmətlərin
statistikasına əsasən
sənəd qəbulu xidməti
**30% təşkil
edib.**

1. İQTİSADİYYAT NAZİRLİYİ	7	0,09
2. DÖVLƏT VERGİ XİDMƏTİ	5971	80
3. DÖVLƏT ƏMLAK XİDMƏTİ	19	0,25
4. AİBNDX-MƏNŞƏ SERTİFİKATI	0	0
5. KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	220	3
6. DÖVLƏT REKLAM AGENTLİYİ	0	0
7. QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	53	0,8
8. DÖVLƏT GÖMRÜK KOMİTƏSİ	0	0
9. “AZƏRİQAZ” İB	167	2,24
10. “AZƏRİŞIQ” ASC	30	0,4
11. “AZƏRSU” ASC	2	0,02
12. “AZƏRPOÇT” MMC	423	6
13. “BEYNƏLXALQ BANK” ASC	0	0
14. “KAPİTAL BANK” ASC	0	0
15. “RABİTƏ BANK” ASC	0	0
16. “PAŞA SİĞORTA” ASC	6	0,1
17. “GLOBAL LEASİNG” MMC	0	0
18. “SHAMS GROUP” MMC	0	0
19. AZERCELL	525	7,1
20. “GATE BAKU” MMC	0	0

TOPLAM:

7423

100%

“G2B” və “B2B”
qurumların göstərdiyi
xidmətlərin
statistikasına əsasən
hazır sənəd xidməti
**65% təşkil
edib.**

1. İQTİSADİYYAT NAZİRLİYİ	3	0,01
2. DÖVLƏT VERGİ XİDMƏTİ	0	0
3. DÖVLƏT ƏMLAK XİDMƏTİ	1	0,01
4. AİBNDX-MƏNŞƏ SERTİFİKATI	15596	98,51
5. KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	1	0,01
6. DÖVLƏT REKLAM AGENTLİYİ	0	0
7. QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	3	0,01
8. DÖVLƏT GÖMRÜK KOMİTƏSİ	0	0
9. “AZƏRİQAZ” İB	206	1,31
10. “AZƏRİŞIQ” ASC	10	0,065
11. “AZƏRSU” ASC	12	0,075
12. “AZƏRPOÇT” MMC	0	0
13. “BEYNƏLXALQ BANK” ASC	0	0
14. “KAPİTAL BANK” ASC	0	0
15. “RABİTƏ BANK” ASC	0	0
16. “PAŞA SİĞORTA” ASC	0	0
17. “GLOBAL LEASİNG” MMC	0	0
18. “SHAMS GROUP” MMC	0	0
19. AZERCELL	0	0
20. “GATE BAKU” MMC	0	0

TOPLAM:

15832

100%


1. İQTİSADİYYAT NAZİRLİYİ	71	6,71
2. DÖVLƏT VERGİ XİDMƏTİ	9	0,86
3. DÖVLƏT ƏMLAK XİDMƏTİ	141	13,32
4. AİBNDX-MƏNŞƏ SERTİFİKATI	1	0,095
5. KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	258	24,425
6. DÖVLƏT REKLAM AGENTLİYİ	6	0,57
7. QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	62	5,87
8. DÖVLƏT GÖMRÜK KOMİTƏSİ	9	0,85
9. "AZƏRİQAZ" İB	184	17,41
10. "AZƏRİŞİQ" ASC	71	6,71
11. "AZƏRSU" ASC	45	4,26
12. "AZƏRPOÇT" MMC	38	3,59
13. "BEYNƏLXALQ BANK" ASC	18	1,70
14. "KAPİTAL BANK" ASC	37	3,50
15. "RABİTƏ BANK" ASC	17	1,61
16. "PAŞA SİĞORTA" ASC	5	0,47
17. "GLOBAL LEASİNG" MMC	30	2,85
18. "SHAMS GROUP" MMC	1	0,095
19. AZERCELL	53	5,01
20. "GATE BAKU" MMC	1	0,095

TOPLAM:

1057

100%

"G2B" və "B2B"
qurumların göstərdiyi
xidmətlərin
statistikasına əsasən
informasiya xidməti
**5% təşkil
edib.**



Hazır sənəd ●
Sənəd qəbulu ●
Info xidmət ●



“Yevlax KOB evi”

8 aprel 2021-ci il tarixindən Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb. “Yevlax KOB evi”ndə sahibkarlara vergi, əmlak, kommunal xidmətlər, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt fəaliyyəti, eləcə də mənşə sertifikatı, lisenziya və icazələrin alınması üzrə dövlət qurumları tərəfindən xidmətlər göstərilir. Həmçinin burada özəl qurumlar tərəfindən bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri təqdim edilir. Belə ki, hazırda “Yevlax KOB evi”ndə 9 dövlət qurumu tərəfindən 12 xidmət masasında 150-dək “G2B”, 7 özəl qurum tərəfindən 7 xidmət masasında 100-dək “B2B” xidmətlər göstərilir.



“Yevlax KOB evi”ndə
9 dövlət qurumu
tərəfindən
12 xidmət masasında

150-dək
“G2B”,

7 özəl qurum
tərəfindən 7 xidmət
masasında

100-dək
“B2B”

xidmətlər
göstərilir.



“Yevlax KOB evi”ndə xidmət göstərən qurumlar:

“G2B” xidmətlər üzrə:

- 1 İqtisadiyyat Nazirliyi
- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
- İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
- 2 Kənd Təsərrüfatı Nazirliyi
- 3 Qida Təhlükəsizliyi Agentliyi
- 4 Dövlət Reklam Agentliyi
- 5 “Azəriqaz” İB
- 6 “Azərişiq” ASC
- 7 “Azərpoçt” MMC
- 8 “Azərsu” ASC

“B2B” xidmətlər üzrə:


- 1 “Beynəlxalq Bank” ASC
- 2 “Kapital Bank” ASC
- 3 “Günay Sığorta” ASC
- 4 “Paşa Sığorta” ASC
- 5 “Aztorc” MMC
- 6 “Shams Group” MMC
- 7 “AZERCELL Telecom” MMC

2021-ci ilin 8 ayı üzrə

“Yevlax KOB evi”ndə sahibkarlıq subyektlərinə

19487 xidmət göstərilib.

Bu xidmətlərdən 17319-u “G2B”, 2168-i “B2B” xidmətlərdir.



“G2B” qurumların xidmət sayı:

1. İQTİSADİYYAT NAZİRLİYİ	266	1,5 %
2. İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ	2729	15,8 %
3. İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ	194	1,1 %
4. İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ANTIİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ	1856	10,7 %
5. KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	226	1,3 %
6. QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	1975	11,4 %
7. DÖVLƏT REKLAM AGENTLİYİ	361	2,1 %
8. “AZƏRİQAZ” İB	351	2,0 %
9. “AZƏRİŞİQ” ASC	437	2,5 %
10. “AZƏRSU” ASC	530	3,1 %
11. “AZƏRPOÇT” MMC	8394	48,5 %

TOPLAM:

17319

100%

Xidmətlərdən
10187-i
sənəd qəbulu,
5475-i
hazır sənəd,
3825-i
informasiya
xidmətləri üzrə
olub.


“B2B” qurumların xidmət sayı:

1. “BEYNƏLXALQ BANK” ASC	619	28,5 %
2. “KAPİTAL BANK” ASC	329	15,2 %
3. “GÜNAY SİĞORTA” ASC	2	0,1 %
4. “PAŞA SİĞORTA” ASC	0	0,0 %
5. “AZTORC” MMC	289	13,3 %
6. “SHAMS GROUP” MMC	294	13,6 %
7. “AZERCELL TELECOM” MMC	635	29,3 %

TOPLAM:

2168

100%



“G2B” və “B2B”
qurumların göstərdiyi
xidmətlərin
statistikasına əsasən
**sənəd qəbulu
xidməti
52,3%
təşkil edib.**

1.	“AZƏRPOÇT” MMC	8218	80.8 %
2.	DÖVLƏT VERGİ XİDMƏTİ	1264	12.4 %
3.	QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	218	2.1 %
4.	AZERCELL	177	1.7 %
5.	“BEYNƏLXALQ BANK” ASC	126	1.2 %
6.	“AZTORC” MMC	52	0.5 %
7.	ŞƏMS TƏRCÜMƏ MƏRKƏZİ	39	0.4 %
8.	KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	29	0.3 %
9.	“AZƏRSU” ASC	27	0.3 %
10.	“AZƏRİQAZ” İB	14	0.1 %
11.	DÖVLƏT ƏMLAK XİDMƏTİ	11	0.1 %
12.	İQTİSADİYYAT NAZİRLİYİ	9	0.1 %
13.	DÖVLƏT REKLAM AGENTLİYİ	2	0.0 %
14.	“AZƏRİŞIQ” ASC	1	0.0 %

TOPLAM:

10187

100%

“G2B” və “B2B”
qurumların göstərdiyi
xidmətlərin
statistikasına əsasən
**hazır sənəd
xidməti
28,1%
təşkil edib.**

1.	İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ANTIİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ	1757	32,1 %
2.	QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	1490	27,2 %
3.	İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ	1046	19,1 %
4.	“AZƏRSU” ASC	225	4,1 %
5.	“AZERCELL TELECOM” MMC	225	4,1 %
6.	DÖVLƏT REKLAM AGENTLİYİ	204	3,7 %
7.	“AZƏRİŞIQ” ASC	190	3,5 %
8.	“BEYNƏLXALQ BANK” ASC	144	2,6 %
9.	“AZƏRİQAZ” İB	143	2,6 %
10.	“SHAMS GROUP” MMC	37	0,7 %
11.	“AZTORC” MMC	4	0,1 %
12.	İQTİSADİYYAT NAZİRLİYİ	4	0,1 %
13.	İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ	3	0,1 %
14.	“AZƏRPOÇT” MMC	2	0,0 %
15.	KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	1	0,0 %

TOPLAM:

5475

100%

“G2B” və “B2B”
qurumların göstərdiyi
xidmətlərin
statistikasına əsasən


**informasiya
xidməti
19,6%
təşkil edib.**

1.	“AZTORC” MMC	233	6.1 %
2.	“GÜNAY SIĞORTA” ASC	2	0.1 %
3.	“AZƏRPOÇT” MMC	174	4.5 %
4.	“BEYNƏLXALQ BANK” ASC	349	9.1 %
5.	“KAPİTAL BANK” ASC	329	8.6 %
6.	QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	267	7.0 %
7.	KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	196	5.1 %
8.	İQTİSADİYYAT NAZİRLİYİ	253	6.6 %
9.	AİBNDX-MƏNŞƏ SERTİFİKATI	99	2.6 %
10.	DÖVLƏT VERGİ XİDMƏTİ	419	11.0 %
11.	DÖVLƏT ƏMLAK XİDMƏTİ	180	4.7 %
12.	“AZƏRİQAZ” İB	194	5.1 %
13.	“AZƏRİŞIQ” ASC	246	6.4 %
14.	“AZƏRSU” ASC	278	7.2 %
15.	DÖVLƏT REKLAM AGENTLİYİ	155	4.1 %
16.	ŞƏMS TƏRCÜMƏ MƏRKƏZİ	218	5.7 %
17.	AZERCELL	233	6.1 %

TOPLAM:

3825

100%



Sahibkar məmnunluğu 98%

KOB evlərində sahibkarlara təqdim olunan xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi üçün elektron sistem tətbiq edilir və hər bir xidmət üzrə yerində məmnunluq səviyyəsi ölçülür. Hər iki KOB evində sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi hazırda 98% təşkil edir.

KOB evləri üçün onlayn növbə tətbiqi

KOBİA-nın rəqəmsal transformasiya proqramı çərçivəsində KOB evləri üçün onlayn növbə imkanı yaradılıb. Sahibkarlar “KOB növbə” tətbiqini “GooglePlay” və “App Store”dan yükləyə bilərlər. Bu tətbiq sahibkarlara KOB evlərinə getmədən onlayn növbə götürməklə yanaşı, növbə sayı və növbənin bitmə vaxtı ilə tanış olmaq, müvafiq KOB evini seçmək, müraciəti daha yaxın ərazidə ol-

duğu zaman aktivləşdirmək imkanı verir. Mobil tətbiqin yaradılmasında məqsəd KOB evlərinə müraciət edən sahibkarlar üçün operativ xidmətin təmin edilməsi və əlavə vaxt itkisinə yol verməməkdir. “KOB növbə” tətbiqi, həmçinin KOB evlərinə müraciət edəcək sahibkarların növbə sıxlığının aradan qaldırılması məqsədini daşıyır.

“KOB NÖVBƏ”
MOBİL TƏTBİQİ İLƏ NÖVBƏNİZİ
DAHA RAHAT ƏLDƏ EDİN!

MADE BY APP ON
Google play

Available on the iPhone
App Store

KOB
KOBİA-nın Rəqəmsal Transformasiya Proqramı

02.

KOB İNKİŞAFI MƏRKƏZLƏRİ (KOBİM)



Mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması və bu məqsədlə onlara müxtəlif xidmətlərin göstərilməsi, müasir çağırışlara və KOB-ların ehtiyaclarına uyğun təlimlərin təşkili, praktik məsləhət xidmətlərinin göstərilməsi KOBİA-nın fəaliyyət istiqamətlərindən biridir.

2020-ci ildən etibarən bu istiqamətlər üzrə fəaliyyət KOBİA-nın strukturuna daxil olan KOBİM-lər tərəfindən həyata keçirilir. KOBİM-lərdə KOB subyektlərinin, eləcə də yeni biznesə başlamaq istəyənlərin, startapların biznes sahəsində bilik və bacarıqlarının artırılması üçün təcrübəli və peşəkar ekspertlər tərəfindən təlimlər keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək göstərilir.

Bilik və bacarıqların artırılması istiqamətində siyasətimizin əsas məqsədi KOB-ların strateji hədəflərinə uyğun ehtiyacları müəyyənləşdirərək onların bilik



və bacarıqlarının sistemli şəkildə yenilənməsini və fəaliyyət istiqamətlərinə uyğun praktiki səriştələri əldə etmələrini təmin etməkdir.

2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişafı mərkəzi, 2021-ci ildə isə Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Ağsu-Kürdəmir, Göyçay-Ağdaş, Şamaxı-İsmayilli,

Şəki, Masallı-Cəlilabad-Biləsuvar, Saatlı-Sabirabad, Ucar-Zərdab, Neftçala-Salyan, Zaqatala-Balakən, Beyləqan-İmişli, Şəmkir-Gədəbəy, Daşkəsən-Göygöl və Tovuz şəhər və rayonları üzrə 17 KOB inkişafı mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzlər fəaliyyət göstərdikləri şəhərlə yanaşı, ətraf şəhər və rayonlara da xidmət edir.



KOBİM-LƏRİN HƏDƏF QRUPU:



- KOB-lar;
- Startaplar;
- Yeni biznesə başlamaq istəyənlər.




TƏLİM VƏ MƏSLƏHƏT XİDMƏTLƏRİNİN FORMATI:



- Oflayn (*üzbəüz*);
- Onlayn;
- Təlim və məsləhət xidmətlərimiz biznesə başlanması üçün zəruri istiqamətlərdə tətbiqi səriştələrin aşılmasına yönəlmiş tədris proqramına əsasən həyata keçirilir.




TƏLİM XİDMƏTLƏRİ SAHƏSİNDƏ:



- Biznesə başla;
- Soft skills (*yumşaq bacarıqlar*);
- Layihə idarəetmə;
- Maliyyənin idarə edilməsi;
- Korporativ hüquq;
- Satış;
- Marketing;
- Rəqəmsal bacarıqlar;
- “Yaşıl iqtisadiyyat”.

KOBİM-lər
tərəfindən
göstərilən
bütün
xidmətlər
ödənişsizdir.

MƏSLƏHƏT XİDMƏTLƏRİ SAHƏSİNDƏ:



- Satış kanallarına çıxışa dəstək;
- Marketing məsləhətləri;
- Biznes planlaşdırma & modelləşdirmə;
- Mühasibatlıq xidmətləri;
- Hüquq xidmətləri;
- Digər.

KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün www.kobim.az saytı üzərindən elektron müraciət etmək imkanı yaradılıb. 2021-ci ildə KOBİM-lər tərəfindən müxtəlif mövzularda 1600-ə yaxın təlim keçirilib, 15000 saatdan çox məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 22000-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar faydalanıb.

Həmçinin 2021-ci il ərzində KOBİM-lər tərəfindən ödənişsiz olaraq sahibkarlara 250-yə yaxın biznes planının hazırlanmasında dəstək göstərilib. KOBİM-lərin dəstəyi ilə ötən il Bakı və regionlar daxil olmaqla, kənd təsərrüfatı və xidmət sahələrində 70-dən çox yeni KOB subyektinin yaradılmasına dəstək təmin edilib.



2021-Cİ İLDƏ:

- **20 000** iştirakçıya - 1600 təlim keçirilib;
- **1800** KOB subyektinə - 15000 saat məsləhət xidməti göstərilib;
- **250** biznes plan hazırlanıb;
- **76** yeni KOB subyektinin yaradılmasına dəstək göstərilib;
- **19** KOB subyektinin maliyyə resurslarına çıxışına dəstək göstərilib.



KOBİM-lərin idarə edilməsi

KOBİM-lərin fəaliyyətinin təşkili müxtəlif operator şirkətlərə həvalə edilib. Dövlət tərəfindən sahibkarların bilik və bacarıqlarının artırılması göstərilən xidmətlərin özəl sektorun özü tərəfindən təşkil edilməsi beynəlxalq təcrübədə geniş tətbiq edilən mexanizmdir. Agentlik KOBİM-lərin fəaliyyətini təşkil edərkən beynəlxalq təcrübəni geniş öyrənib və qarşıda duran əsas məqsəd nəticəyönümlü və davamlı olacaq bir mexanizmi təmin etmək olub. Bu cür mexanizm eyni zamanda bir neçə hədəfə nail olmağa imkan yaradır:

- Dövlət-özəl tərəfdaşlığı mexanizminin inkişafı;
- Təlim prosesinin idarə olunmasına peşəkarların cəlb olunması;
- Prosesdə davamlılığın və dayanıqlılığın təmin edilməsi.

Özəl sektorun özü sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində nəticəyönümlü fəaliyyətləri daha yaxşı və çevik təşkil edərək, həmçinin qarşıya qoyulan hədəflərə daha tez nail ola bilər. Ümumilikdə gələcəkdə özəl sektorun dövlət xidmətlərinin təşkilində rolunun genişləndirilməsi həm sektorun özünün inkişafının təmin edilməsini, həm də dövlət qurumları tərəfindən təqdim edilən xidmətlərin keyfiyyətini artırmağa imkan yaradır.





KOBİM-lərin vahid onlayn platforması – “kobim.az”

KOBİM-lərin vahid onlayn platforması – www.kobim.az saytında ay ərzində KOBİM-lər tərəfindən təşkil olunan təlimlərə və digər tədbirlərə dair məlumatlar yerləşdirilir.

REGIONLARDA YENİ KOBİM-LƏR FƏALİYYƏTƏ BAŞLADI!



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

www.smb.gov.az

www.smb.gov.az





Video təlim platforması

www.kobim.az saytında biznesə başlamaq istəyənlərin, startapların və KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, qabaqcıl təcürbələrənin tətbiqinin sürətləndirilməsi məqsədilə, həmçinin KOB subyektlərinin təlimi sahəsində dünyada mövcud meyillər, çeviklik və inteqrasiya prinsipləri nəzərə alınmaqla 2021-ci ildə video təlim platforması yaradılıb.

Video təlim platformasında hər biri 20 mövzudan ibarət olmaqla:

- biznesə başla,
- yumşaq bacarıqlar,
- korporativ hüquq,
- layihə idarəetməsi,
- maliyyə,
- satış,
- marketing,
- turizim,
- ixrac prosesinin təşkili

istiqamətləri üzrə ümumilikdə 180 təlim videosu, təlim mövzularının təqdimatları, müvafiq özünüqiymətləndirmə testləri və təlimçilər barədə məlumatlar öz əksini tapıb. Gələcəkdə də təlim ehtiyaclarına uyğun şəkildə yeni təlim videolarının hazırlanması nəzərdə tutulur.

Video təlimlərdən “kobim.az” saytında qeydiyyatdan keçməklə faydalanmaq olar.

Video təlim platforması:

180 təlim videosu

Təlim materialı:

180

Özünüqiymətləndirmə testi:

180

Faydalananlar:

300 nəfər





Baytar həkimlərə özəl xidmətə başlamaları üçün biznes təlimlər keçirilib

Layihə çərçivəsində müxtəlif rayonlar üzrə

1400-dən

ÇOX baytar həkim sahibkarlıq fəaliyyətinin təşkili üzrə təlimlərə cəlb olunub.

2021-ci ilin may-sentyabr aylarında KOBİA Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində baytar həkimlərin özəl xidmətə keçidinə onların bilik və bacarıqlarının artırılması istiqamətində dəstək göstərib. Layihə çərçivəsində müxtəlif rayonlar üzrə 1400-dən çox baytar həkim sahibkarlıq fəaliyyətinin təşkili üzrə təlimlərə cəlb edilib. Biznes fəaliyyəti ilə bağlı təlimlər KOBİM-lər tərəfindən həyata keçirilib.





“Məşğulluğa dəstək” layihəsi çərçivəsində biznes təlimlər

Mingəçevir KOB İnkişaf Mərkəzinin (KOBİM) “Məşğulluğa dəstək” layihəsi çərçivəsində işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların və gənclərin özünüməşğulluğunun təşkilinə dəstək məqsədilə təşkil etdiyi təlimlər təşkil edilib. Sentyabr ayı ərzində Mingəçevir KOBİM tərəfindən keçirilmiş təlimlər “Biznes ideyadan biznes plana”, “Nağd pul axını”, “Satış və tədarük”, “Tedarük planının hazırlanması”, “Seqmentlərin və satış kanalla-

rının müəyyən olunması” və s. mövzulara həsr olunub. Təlimlərdə 40-a yaxın şəxs iştirak edib. Aparılacaq qiymətləndirmə zamanı məqbul hesab edilən təlim iştirakçılarının aktivlərlə təmin edilməsi nəzərdə tutulur.



Menecerlərin Təlimi Proqramı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında 12 oktyabr 2009-cu il tarixində imzalanmış Anlaşma Memorandumuna müvafiq olaraq, KOBİA Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nı həyata keçirir. Proqramın məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsindən, ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların və menecerlərin Almaniyanın tədris mərkəzlərində nəzəri biliklərinin artırılmasından, Almaniya müəssisələrində innovativ texnologiya-

lar və idarəetmə metodları, müəssisələrin fəaliyyət mexanizmi ilə tanış olmasından, peşə-hazırlıq səviyyələrinin yüksəldilməsindən, Almaniya müəssisələri ilə iqtisadi kooperasiya əlaqələrinin yaradılmasından ibarətdir. İxtisasartırma kursu üzrə zəruri xərclər (yol xərcləri istisna edilməklə) Almaniya tərəfindən ödənilir.

2021-ci ildə koronavirus pandemiyası ilə əlaqədar proqram onlayn formatda davam etdirilib. Proqram çərçivəsində 2021-ci il ərzində ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 29 sahibkar və menecer virtual təlimlərdə, işgüzar görüşlərdə iştirak edib.

Ümumilikdə isə 2009-2021-ci illərdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 480 sahibkar və menecer Proqramdan faydalanıb.

03.

KOB DOSTU ŞƏBƏKƏSİ




Agentlik qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri tətbiq etməkdədir. Hazırda ölkə üzrə formalaşdırılmaqda olan KOB dostu şəbəkəsi Agentliyin sahibkarlara başlıca və effektiv dəstək mexanizmlərindən biridir və KOBİA-nın regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir.

KOB dostları yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir. KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun dəstəyin verilməsi bir tərəfdən mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi, bu dəstəklərə KOB-ların maneəsiz və rahat çıxışının

təmin edilməsi, digər tərəfdən isə Agentliyin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqi vasitəsilə təmin edilir.

KOB dostu şəbəkəsinin fəaliyyətinin digər mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi ilə bağlıdır. KOB-ların hüquqlarının müdafiəsi, yarana biləcək problemlərin həlli dövlət-sahibkar əməkdaşlığı platformasında həyata keçirilir.

KOB dostu şəbəkəsinin fəaliyyətinin daha bir mühüm istiqaməti sorğu və monitorinqlərin keçirilməsidir. Sahibkarlarla sıx əlaqədə olan KOB dostları onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənir. Eyni zamanda bu şəbəkə vasitəsilə yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqi aparılır.





2018

1. Masallı rayonu
2. Siyəzən rayonu
3. Xaçmaz rayonu
4. Gəncə şəhəri
5. Yevlax şəhəri
6. Quba rayonu
7. Qusar rayonu

2019

1. Qəbələ rayonu
2. Abşeron rayonu
3. Füzuli rayonu
4. Sumqayıt şəhəri
5. Şəki şəhəri
6. Şamaxı rayonu
7. Bakı şəhəri (Xəzər rayonu)
8. İmişli rayonu
9. Şəmkir rayonu
10. Bakı şəhəri
Bakı Baş Gömrük İdarəsi
11. Lənkəran şəhəri
12. Cəlilabad rayonu

2020

1. Mingəçevir şəhəri
2. Kürdəmir rayonu

2021

1. Şirvan şəhəri
2. Göyçay rayonu
3. Sabirabad rayonu
4. Salyan rayonu
5. İsmayilli rayonu
6. Tərtər rayonu




KOB dostu rəqəmlərdə



KOB dostu ofislərinin
7-si 2018-ci ildə,
12-si 2019-cu ildə,
2-si 2020-ci ildə,

**6-sı isə
2021-ci ildə**
fəaliyyətə başlayıb.

Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şəki, Lənkəran şəhərlərində, Abşeron, Qəbələ, Şamaxı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Masallı, Füzuli, İmişli, Şəmkir, Cəlilabad, Kürdəmir, Şirvan, Göyçay, Sabirabad, Salyan, İsmayilli və Tərtər rayonlarında 7 koordinator və 34 KOB dostu fəaliyyət göstərir.



“KOB Dostu” Şirvanda

  @smb.gov.az
  @smbgovaz



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

 @KOBİAofficial
 www.smb.gov.az



KOB dostu Şirvan şəhərində

Fevralın 4-də KOBİA-ya mikro, kiçik və orta sahibkarlardan daxil olan müraciətlər və regionun biznes potensialı nəzərə alınaraq Şirvan şəhərində də KOB dostu fəaliyyətə başlayıb. Şirvan KOB dostu Gənclər Mərkəzində fəaliyyət göstərir və Şirvan şəhəri ilə yanaşı, ətraf rayon və şəhərlərə də xidmət edir.

Sahibkarlara və biznes subyektlərinə müvafiq xidmətlər göstərən dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Şirvan KOB dostu Rəhman Nəcəfov sahibkarlara təqdim olunub, KOBİA-nın fəaliyyətinə və KOB dostu mexanizminə dair videoçarxlar nümayiş etdirilib.





KOB dostu Göyçayda

KOBİA-nın növbəti KOB dostu ofisi fevralın 17-də Göyçay rayonunda fəaliyyətə başlayıb. Göyçay KOB dostu Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir və Göyçay rayonu ilə yanaşı, ətraf rayon və şəhərlərə də xidmət edir.

Göyçay və ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri və öz biznesini qurmaq istəyən potensial sahibkarlar biznes fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün Göyçay KOB dostuna müraciət edə bilərlər.





Salyan və Sabirabadda KOB dostu

Aprelin 15-də Salyan və Sabirabad rayonlarında da KOB dostları fəaliyyətə başlayıb. Bununla əlaqədar, mövcud məhdudiyyətlər səbəbindən məhdud sayda sahibkarların, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş təqdimatlarda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-lara dəstək tədbirləri və mexanizmləri, KOB dostu konsepsiyası barədə məlumat verib,

sahibkarları KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib.

Daha sonra Agentliyin KOB-lara göstərdiyi dəstək mexanizmlərinə, o cümlədən KOB dostu mexanizminə dair filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Salyan rayonu üzrə KOB Dostu ofisi Heydər Əliyev Mərkəzində, Sabirabad KOB dostu ofisi isə Gənclər Mərkəzində fəaliyyət göstərir.





KOB dostu İsmayılıda

Mayın 27-də növbəti KOB dostu İsmayılı rayonunda fəaliyyətə başlayıb. İsmayılı KOB dostu Gənclər Mərkəzində fəaliyyət göstərir və İsmayılı rayonu ilə yanaşı, ətraf rayon və şəhərlərə də xidmət edir.



Mövcud pandemiya qaydalarına uyğun olaraq məhdud sayda sahibkarın, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib.

Qeyd edək ki, KOB dostu ofislərində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımı şərait yaradılıb.



> KOB dostu Tərtərdə



Qarabağ iqtisadi rayonu üzrə sayca ikinci Kiçik və orta biznesin dostu Tərtər rayonunda fəaliyyətə başlayıb. Tərtər Gənclər Mərkəzində fəaliyyət göstərən KOB dostu Tərtərlə yanaşı, ətraf şəhər və rayonların sahibkarlarına da biznes sahəsində dəstək və xidmətlər göstərir.

Sentyabrın 3-də KOBİA-nın təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib,

iştirakçılar KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.

Tədbir çərçivəsində KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.

Tədbirdən sonra KOBİA-nın nümayəndələri Tərtər rayonunda fəaliyyət göstərən bir sıra istehsal müəssisələri və fermer təsərrüfatları ilə tanış olub, sahibkarlarla görüşüblər.





2021-ci ildə KOB dostu şəbəkəsi tərəfindən KOB-ların ehtiyacları nəzərə alınmaqla ümumilikdə

2451
sahibkarlıq
subyektinin
iştirakı ilə 12
mövzu

üzrə sorğular keçirilib.

Monitoring, sorğu və müşahidələrin aparılması üzrə fəaliyyət

Sahibkarlığın inkişafı üçün ölkədəki biznes mühitinin dəyərləndirilməsi, sahibkarların qarşılaşdığı çətinliklər, onların şikayət və təkliflərinin öyrənilməsi, biznes mühitindəki problemlərlə tanışlıq onların gələcək fəaliyyətinin biznes ehtiyaclarına uyğun qurulması baxımından əhəmiyyət kəsb edir.

Bu istiqamətdə KOB subyektləri arasında sorğular keçirilir. 2021-ci ildə KOB dostu şəbəkəsi tərəfindən KOB-ların ehtiyacları nəzərə alınmaqla ümumilikdə

2451 sahibkarlıq subyektinin iştirakı ilə 12 mövzu üzrə sorğular keçirilib. Sorğular KOB subyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulma prosesinin qiymətləndirilməsi, korporativ idarəetmənin qiymətləndirilməsi üzrə vəziyyətin təhlil edilməsi, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) klasterləşmə imkanlarının araşdırılması, sahibkarlıq subyektlərinin təlim və ixtisaslı kadr ehtiyaclarının öyrənilməsi və digər mövzuları əhatə edib.



Sahibkarların maarifləndirilməsi üzrə fəaliyyət

669
sahibkarın
iştirakı ilə
18 onlayn
maarifləndirmə
tədbiri təşkil olunub.

Agentliyin dəstək istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsidir. 2021-ci ildə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aktual istiqamətlər üzrə maarifləndirilməsi üçün müxtəlif mövzular üzrə 18 onlayn maarifləndirmə tədbiri təşkil olunub və ümumilikdə 669 nəfər sahibkar iştirak edib.

Tədbirlər KOB subyektlərinin qiymətli kağızların buraxılışı və fond birjasında listing, dövlətin güzəştli maliyyə vəsaitlərinin əldə olunması, aqroturizmin və ekoturizmin inkişafı, uyğunluq, mənşə və qida təhlükəsizliyi sertifikatlarının alınması prosedurları ilə bağlı və digər mövzuları əhatə edib.





Keçirilmiş tədbirlər və görüşlər

KOB dostu mexanizmi çərçivəsində 89 sahəvi görüş təşkil edilib ki, bu tədbirlərdə 27 inzibati ərazi vahidini əhatə etməklə 2200-ə yaxın sahibkar iştirak edib. Sahəvi görüşlərdə, əsasən, kənd təsərrüfatı, çayçılıq, üzümçülük, heyvandarlıq, quşçuluq, istixana fəaliyyəti, şərabçılıq, mebel istehsalı, turizm, logistika, ictimai-iaşə, ticarət, sənaye, tekstil fəaliyyəti üzrə sahibkarlıq subyektlərinin iştirakı təmin olunub.



Bu görüşlərdə aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak edib, səsləndirilən problem və təkliflər dövlət-sahibkar əməkdaşlığı platformasında müzakirə olunub. Görüşlər zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim edilib.





Cəlilabad Rayonunun İqtisadi İnkişaf Planı

İqtisadiyyat Nazirliyinin tapşırığına əsasən KOBİA tərəfindən “Cəlilabad Rayonunun İqtisadi İnkişaf Planı” layihəsi hazırlanıb. Sənəd Cəlilabad rayonunun iqtisadiyyatının inkişafını, əhalinin sosial rifahının daha da artırılmasını, investisiyaların cəlbini, azad rəqabət mühitini, bazarlara çıxış və insan kapitalının inkişafına yardım etməklə davamlı iqtisadi inkişafa nail olmağı hədəfləyən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə yol xəritələrinin, eləcə də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın rayon səviyyəsində icrasına kömək məqsədi ilə hazırlanıb. Layihənin hazırlanması prosesi 2 fazada icra edilib. Birinci faza (diaqnostika) statistik məlumatların toplanması, təhlili, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı sorğuların aparılması, maraqlı tərəflərin iştirakı ilə görüşlər ke-

çirilməsi və GZİT (SWOT) təhlilin aparılmasından ibarət olub. İkinci faza isə (planlaşdırma) diaqnostik hesabatın nəticələri və əldə edilmiş əlavə məlumatlardan istifadə olunmaqla rayon üçün tədbirlər planı qurulması, hədəf indikatorları, resurslar və vaxt qrafikinə müəyyən olunması ilə yekunlaşıb. Eyni zamanda, sənədin hazırlanmasında son dövrlərdə müvafiq istiqamətdə ölkədə qəbul olunmuş müvafiq sənədlər, yerinə yetirilmiş layihələr, əvvəlki dövrlərdə icra olunmuş analoji proqramlar və əldə olunmuş nailiyyətlər, həmçinin qazanılan təcrübələrdən istifadə edilib.

Layihənin hazırlanması çərçivəsində ölkə səviyyəsində regional inkişafın həyata keçirilməsində iştirak edən dövlət qurumlarının, o cümlədən rayonu təmsil edən digər maraqlı tərəflərin iştirakçılığı təmin edilib.



KOBİA-nın özünüməşğulluq proqramına dəstəyi

Özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaradır. KOBİA özünüməşğulluq proqramına cəlb olunan vətəndaşları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqram çərçivəsində öz təsərrüfatını – mikro biznesini qurmuş şəxslərə bizneslərinin inkişafı üçün dəstək göstərir. Agentlik proqram çərçivəsində müvafiq aktivlər əldə edərək mikro biznes qurmuş iştirakçılara sonrakı mərhələdə bizneslərinin inkişafı üçün biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına, satışa və bazarlara çıxış kimi istiqamətlərdə dəstək və xidmətlər təqdim edir.

2021-ci il ərzində KOB dostu şəbəkəsi regionlarda 57 nəfərin aktivlərlə təmin olunmasına dəstək göstərib. Həmçinin KOBİA tərəfindən proqram iştirakçılarına biznes planların hazırlanmasında dəstək təmin olunub.

Belə ki, cari il ərzində Xaçmaz KOB İnkişaf Mərkəzinin mütəxəssisləri və Quba-Xaçmaz iqtisadi rayonu üzrə KOB dostları tərəfindən Xaçmaz, Quba və Qusar rayonlarından olan 39 nəfər vətəndaşa biznes planların hazırlanmasında dəstək göstərilib.

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq mərkəzlərinə müraciət etməklə və ya elektron qeydiyyat sistemindən istifadə etməklə yanaşı, KOBİA-nın dəstək və xidmətlərindən də faydalana bilərlər. KOBİA proqrama qoşulmaq istəyən vətəndaşlara məlumatlandırma və əlaqələndirmə, təlim prosesində iştirak, biznes planların hazırlanmasına dəstək, prosesin təşkilində iştirak xidməti göstərir.

İndiyədək 300-dən çox vətəndaş proqrama qoşulmaq üçün KOBİA-nın dəstəyindən faydalanıb.



“Ağıllı kənd” layihəsi



“Ağıllı kənd” layihəsi çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma kəndlərinə qayıtdıqdan sonra məşğulluğunu təmin etmək və mikro bizneslərin yaradılması üçün kənd sakinlərinə dəstək göstərilməsi nəzərdə tutulur.

Bu məqsədlə KOBİA, Dövlət Məşğulluq Agentliyi, Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun sakinlərinə biznes fəaliyyətinə başlamaları və məşğul-

luqlarını təmin etmələri üçün dəstək göstəriləcək.

Layihənin ictimaiyyətə təqdim olunması məqsədilə noyabrın 1-də təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri layihənin əhəmiyyəti və görülməli tədbirlər barədə fikirlərini bölüşüblər.

Noyabr ayında Abşeron KOB İnkişaf Mərkəzində 30 nəfər Ağalı kənd sakini üçün təlimlər keçirilib. KOBİA-nın təlimçiləri tərəfindən biznes fəaliyyəti üçün ilkin biliklər, dəstək mexanizmləri barədə

iştirakçılar məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Sakinlərin məşğul olacağı fəaliyyət sahələrinin və bu istiqamətdə ehtiyaclarının müəyyən olunması üçün KOBİA və Aqrar Xidmətlər Agentliyi tərəfindən sakinlərlə bir sıra görüşlər keçirilib. Bu görüşlərin nəticəsində sakinlərin bacarığına uyğun olaraq qəssab, avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı və ticarət sahələri müəyyənləşdirilib.

UĞUR HEKAYƏLƏRİ



Sağlam qida məhsullarının istehsalına dəstək göstərildi



Qida sahəsində daha bir mikro sahibkarlıq subyekti fəaliyyətə başlayıb. Brendləşdirilmiş və qablaşdırılmış sendviçlərin istehsalı və satışını həyata keçirəcək "Cool Sandwich" in yaradılmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən müvafiq dövlət dəstəyi göstərib. Belə ki, "Cool Sandwich" in yaradılması üçün KOBİA tərəfindən məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə, peşəkar kadr potensialının formalaşdırılması, marketing istiqamətlərində dəstək və xidmətlər təmin edilib.

Müəssisənin məhsulları qida üçün nəzərdə tutulan karton qutularda qablaşdırılır, təhlükəsiz daşınması üçün soyuducu maşınlardan istifadə olunur.

Artıq qablaşdırılmış sendviçlər Bakı şəhərində bir sıra iri ticarət mərkəzlərində və 20-dən çox pərakəndə ticarət şəbəkəsində satılır. Məhsulların Bakı şəhəri ilə yanaşı, yaxın vaxtlarda ölkə regionlarında da satışı həyata keçiriləcək.

Müəssisə "Fast food" sektorunda yeni və sağlam qida istehsalını həyata keçirməklə yanaşı, məşğulluğun təmin edilməsinə də öz töhfəsini verəcəkdir.





Subsidiya alınmasına dəstək göstərilib



Salyan rayonu, Qarabağlı, Təzəkənd, Kərimbəyli və Kolanı kəndlərində 1937 ailənin 11000-ə yaxın ailə üzvlərinin pay torpaqlarını birləşdirərək yaratdığı “Qarabağlı Təzəkənd Kərimbəyli Kolanı” İstehsalat Kooperativinin subsidiya ilə bağlı yaranmış problemi müsbət həll edilib.

Subsidiyanın verilməsi üçün kooperativ üzvləri ilə kooperativ arasında bağlanan torpaq icarə müqavilələrinin bağlanmasında çətinlik yaranıb. Subsidiya müqavilələrinin təsdiqi üçün yerli icra nümayəndələrinin mütləq “Elektron notariat” informasiya sistemində inteqrasiyası tələb olunurdu. Əks halda, 2000 təsərrüfat başçısı 30 km aralıdakı mərkəzi nota-

rius idarəsinə getməli olacaqdı. Bu işə həm vaxt itkisi, həm də əlavə xərc demək idi. Yaranan problemlə əlaqədar “Qarabağlı Təzəkənd Kərimbəyli Kolanı” İstehsalat Kooperativini tərəfindən KOBİA-ya müraciət edilib.

Bununla əlaqədar, qeydiyyat prosesini sürətləndirmək məqsədilə Cəlilabad KOB dostu tərəfindən Salyan Rayon İcra Hakimiyyətinin, Salyan rayonu üzrə yerli ərazi icra nümayəndəlikləri və Salyan DAİM-in nümayəndələri ilə işçi qaydada birlikdə müzakirələr aparılıb.

Nəticədə, Salyan DAİM-də Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən “Elektron notariat” informasiya sistemində çıxışı olmayan Salyan rayonu

üzrə yerli ərazi icra nümayəndəliklərinə və Salyan DAİM-in əməkdaşlarına həmin sistemə inteqrasiyanın təmin edilməsi məqsədilə təlimlər keçirilib. Təlimdə “Elektron notariat” informasiya sistemi barədə ətraflı məlumat verilib və sistemdən istifadə qaydaları əyani formada nümayiş olunub.

Bununla da, kooperativ üzvləri ilə kooperativ arasında bağlanan torpaq icarə müqavilələrinin təsdiqi “Elektron notariat” informasiya sistemi vasitəsilə həyata keçirilərək 11000-ə yaxın ailə üzvlərinin pay torpaqlarını birləşdirən 1937 ailə kooperativinin subsidiya ilə bağlı yaranmış problemi müsbət həll olunub.



Əkin sahələrinin suvarılmasına dəstək göstərilib

Cəlilabad rayonunun Üçtəpə kəndində əkin sahələrinin suvarılması məqsədilə dövlət xətti ilə qazılmış iki artezian quyusuna elektrik xəttinin çəkilməsi təmin olunaraq, işlək vəziyyətə gətirilib.

Əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən qazılmış artezian quyularının elektrik şəbəkəsinə qoşulması üçün layihədə nəzərdə tutulduğundan artıq elektrik xəttinin çəkilməsi üçün əlavə vəsaitə ehtiyac yaranıb. Bununla bağlı müvafiq dəstəyin göstərilməsi məqsə-

dilə kənd sakinləri tərəfindən KOBİA-ya müraciət edilib.

Qazılmış artezian quyularının işlək vəziyyətə salınması üçün aidiyyəti dövlət qurumları ilə Cəlilabad KOB dostu tərəfindən müzakirələr aparılıb. KOBİA və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı nəticəsində müvafiq qurumlar tərəfindən vəsait ayrılaraq, elektrik xətləri çəkilib və artezian quyuları elektrik şəbəkəsinə qoşularaq problemin müsbət həllinə nail olunub.



Biznesə xidmətlər


- 1.** Mikro, kiçik və orta biznesin tənzimlənməsi
- 2.** Birbaşa dəstək mexanizmləri
- 3.** KOB-ların bazarlara çıxışına dəstək
- 4.** Sorğular
- 5.** Sosial sahibkarlığa dəstək



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

01.

MİKRO, KİÇİK VƏ ORTA BİZNESİN TƏNZİMLƏNMƏSİ



Təsdiq edilib:
3 layihə

Normativ
sənədlərə rəy və
təkliflər təqdim
edilib:

Razılaşdırılıb:
4 layihə

73 layihə

2021-ci ildə Agentlik sahibkarlıq sahəsində yeni qanunvericiliyin, normativ hüquqi aktların hazırlanması, mövcud normativ aktların yenilənməsi istiqamətində öz səlahiyyətləri çərçivəsində fəaliyyətini davam etdirib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarı ilə “Startapın müəyyən olunması Meyarları” təsdiq edilib. Sözügedən Meyarlara uyğun olaraq “Startap” şəhadətnamələrinin verilməsi, yaxud imtina edilməsi haqqında qərarlar KO-BİA tərəfindən həyata keçirilir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsini aldıkları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.





Azərbaycan Respublikası Prezidentinin 09.08.2021-ci il tarixli 1415 nömrəli Fərmanı ilə “e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilib

Əsasnamə portalın fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Portalda “Sahibkarın elektron kabineti” və “Biznes Naviqator” sisteminin yaradılması nəzərdə tutulur. Portalda hər bir KOB subyekti üçün “Sahibkarın elektron kabineti” formalaşdırılacaq və bu elektron kabinet vasitəsilə KOB subyektlərinə aşağıdakı xidmətlər göstəriləcək:

- KOB subyektlərinin müraciətlərinin və sorğularının elektron qaydada qəbulu, aidiyyəti dövlət orqanına (qurumuna) yönləndirilmənin və cavablandırılmanın təmin edilməsi;
- “G2B” xidmətlərini təmin edən qurumlarla Elektron Hökumət İnfor-

masiya Sistemi vasitəsilə əlaqələrin yaradılması;

- KOB subyektləri üçün “B2B” xidmətlərinin göstərilməsinin təmin edilməsi;
- KOB evlərində elektron növbənin əldə edilməsinin təmin olunması;
- KOB subyektləri haqqında ümumi məlumatların əldə edilməsinin təmin edilməsi, habelə portalda özləri barədə məlumatlarda səhv aşkar etdikdə onların dəyişdirilməsinin tələb edilməsi;
- sahibkarlıq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara dair məlumatların əldə edilməsinin təmin olunması.

KOBİA sahibkarlara xidmətlərin göstərilməsi üçün qanunla tələb olunan dövlət rüsumlarını və ya digər ödənişləri elektron ödəniş sistemləri vasitəsilə ödəməsi barədə məlumatların qəbulunu və portalın istifadəçilərinə çatdırılmasını təmin edəcək. Portal vasitəsilə göstərilən xidmətlər haqqında məlumat istifadəçilərin elektron kabinetinə, poçt ünvanına və mobil nömrəsinə göndəriləcək. KOB subyektləri öz növbəsində portalın fəaliyyətinin təkmilləşdirilməsinə dair müxtəlif təkliflər verə biləcəklər.



Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək

Azərbaycan Respublikası Prezidentinin 01.12.2021-ci il tarixli 1482 nömrəli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq olunub. Bu sənəd mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satışının genişləndirilməsinə, o cümlədən istehsal edilmiş məhsulların satışı ilə bağlı ticarət fəaliyyətinin təşkilinə çəkilən xərclərin ödənilməsi şərtlərini müəyyən edir. Qaydanın tələblərinə uyğun olaraq, sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlərin görülməsi KOBİA-ya tapşırılıb. Mikro və kiçik sahibkarlıq subyekti olan kommərasiya hüquqi

şəxslərin və fərdi sahibkarların dəstək tədbirlərindən istifadə etmək hüququ vardır.

Agentlik tərəfindən icarəyə götürülmüş və sahibkarların istifadəsinə verilməmiş, habelə sahibkarların istifadəsinə verilmiş satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet sahifəsində, o cümlədən mövcud məlumatlandırma portallarında yerləşdiriləcək və mütəmadi olaraq yenilənəcək.


Sahibkarların istehsal etdikləri məhsulların satışının genişləndirilməsinə dəstək ticarət obyektlərində müəyyən sahənin (ticarət rəflərinin, piştaxtaların, stellajların və s.) Agentlik tərəfindən icarəyə götürülməsindən, sahibkarların məhsullarının satışı məqsədilə ticarət obyektlərində müəyyən sahəni icarəyə götürməklə KOBİA-nın stendinin təşkil edilmə-

sindən, habelə yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yerlərdə satış-sərgi üçün şərait yaradılmasından ibarətdir.

Sahibkarın istifadəsinə verilən satış sahəsinin ölçüsü 50 sm müəyyən edilir. Sahibkarın istehsal etdiyi məhsulların satış sahəsində yerləşdirilməsi müddəti 3 aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 20%-i miqdarında, kiçik sahibkarlıq subyekti isə onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 50%-i miqdarında haqqı KOBİA-ya ödəyir. Agentlik tərəfindən bir təqvim ili ərzində icarəyə götürülən satış yerlərinin sayı 10-dan çox, icarəyə götürülən bir satış yerinə görə illik icarə haqqı isə 20000 manatdan çox ola bilməz.

02.

BİRBAŞA DƏSTƏK MƏXANİZMLƏRİ




“Startup” şəhadətnaməsi

“Startup” şəhadətnaməsinin alınması qaydası və meyarları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Startupın müəyyən olunması Meyarları”nda öz əksini tapıb.

“Startup” şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərarlar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyin nəzdində 11 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir.

“Startup” şəhadətnaməsinin verilməsinə 2021-ci ilin may ayından etibarən başlanılıb.

**27 mikro və
kiçik sahibkarlıq
subyektinə
“Startup”
şəhadətnaməsi
verilib**



Daxil olmuş
rəsmi
müraciətlər



“Startup”
şəhadətnaməsi
almış sahibkarlıq
subyektləri


Mikro və kiçik sahibkarlıq subyektləri “Startup” şəhadətnaməsini aldıkları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.



Mikro və kiçik sahibkarlar tərəfindən maraqla qarşılanan bu dəstək mexanizmindən faydalanmaq üçün Agentliyə 2021-ci ilin 1 dekabr tarixində 57 müraciət daxil olub və 27 sahibkara "Startup" şəhadətnaməsi verilib. Şəhadətnamə almış sahibkarlar istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, onlar tərəfindən təqdim olunmuş layihələr isə müvafiq sahələrdə innovativ həlləri özündə ehtiva edir.

İl ərzində Agentliyə şifahi qaydada müvafiq dəstək mexanizmi barədə sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər ətrafı şəkildə cavablandırılıb.

Bundan əlavə "Startup" şəhadətnaməsi haqqında məlumatlılığın artırılması və sahibkarların yaranmış suallarının cavablandırılması məqsədilə pandemiya şərtləri nəzərə alınaraq onlayn vebinarlar keçirilib. Bu tədbirlərə sahibkarların marağı böyük olub və maarifləndirici vebinarlarda 150-dən çox sahibkar iştirak edib.





Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.09.2020-ci il tarixli 364 nömrəli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib.

Məqsəd: Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsidir. Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsini “Qrant haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydaya

uyğun olaraq keçirilən müsabiqələr yolu ilə həyata keçirir. KOB subyektlərinə aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Agentliyə təqdim olunmuş hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 000 manata qədərdir.

Agentliyə təqdim olunmuş hər bir layihə üzrə maliyyələşdirilmə məbləği
20 000 manata qədərdir

MÜSABİQƏNİN SAHƏLƏRİ:




- Təhsil;
- Elm;
- Tədqiqat;
- Dəstək.



2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu dəstək tədbiri ölkəmizdə KOB-ların inkişafına müsbət təsir göstərməklə, bu sahədə yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən faydalı model və texnoloji yeniliklərin elmi cəhətdən öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətlidir. 2021-ci il ərzində Agentlik tərəfindən təşkil olunmuş 1-ci müsabiqəyə təqdim edilmiş layihələrdən 15-i maliyyələşdirilib.

Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması istiqamətlərini əhatə edir.

2021-ci ilin noyabr-dekabr aylarında elm və dəstək sahələri üzrə 2-ci müsabiqəyə layihələrin qəbulu həyata keçirilib. 2022-ci ilin əvvəlindən müsabiqədən müvəffəqiyyətlə keçmiş layihələrin maliyyələşdirilməsinə başlanılacaqdır.





Daxili bazar araşdırması

- Q istehsal
- Q işçi qüvvəsi
- Q logistika
- Q sertifikatlaşdırma
- Q lisenziya və icazələr
- Q marketing
- Q yeni məhsul
- Q xidmət
- Q reklam
- Q innovasiya
- Q biznes



sertifikatlaşdırma
biznes

yeni məhsul
logistika



Daxili bazar araşdırmaları

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, KOB-lara dəstək tədbirləri davam etdirilib. Qeyd edək ki, bu dəstək mexanizminin məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara

daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsi, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin 50 faizi dövlət

tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər.

Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 000 manata qədərdir.

2021-ci ildə daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Agentliyə 14 müraciət daxil olub. Sahibkarların müraciətləri əsasında 10 sahə üzrə daxili bazar araşdırmaları aparılıb. Həmçinin Agentliyin təşəbbüsü ilə 4 sahə üzrə daxili bazar araşdırmaları həyata keçirilib.

2021-ci ildə daxili bazar araşdırmasının aparılması üçün

14 müraciət

daxil olub.

Sahibkarların müraciəti əsasında

10,

KOBİA-nın təşəbbüsü ilə isə

4 sahə üzrə

daxili bazar araşdırması aparılıb.



03.

KOB-LARIN BAZARLARA ÇIXIŞINA DƏSTƏK



KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışına, satışa dəstək göstərməkdir. Bu məqsədlə Agentlik KOB-ların müxtəlif sərgi və yarmarkalarda iştirakına dəstək olur. Dəstək çərçivəsində sahibkarlar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirir, yeni biznes əlaqələri qururlar. 2021-ci ildə də sahibkarların bir sıra ixtisaslaşmış sərgilərdə təmənnəsiz olaraq iştirakı təmin edilib.



“Karyera və iş yarmarkası”

04 may 2021



“Karyera və iş yarmarkası” işsiz və işaxtaran şəxslərin, xüsusilə də gənclərin iş tapmasına, rayonda məşğulluğun təmin olunmasına dəstək göstərmək, turizm müəssisələri ilə gənc və peşə təhsilli şəxsləri əlaqələndirmək məqsədilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi, KOBİA və “Gabala Hospitality Group” ilə birgə əməkdaşlıq çərçivəsində keçirilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş tədbirə rayonda fəaliyyət göstərən 9 turizm müəssisəsi tərəfindən 225 vakant iş yeri çıxarılıb. Pandemiya şəraiti ilə əlaqədar açıq havada, sosial məsafə gözlənilməklə və müvafiq qaydalara əməl olunmaqla təşkil edilmiş yarmarkaya gün ərzində 250-dən çox işsiz və işaxtaran şəxs, eləcə də mərkəzin sonuncu kurs tələbələri müraciət ediblər.



14-cü “Caspian Agro 2021” və 26-cı “InterFood Azerbaijan 2021”

10-12 iyun 2021



14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra 2021-ci ildə ənənəvi formata keçirilən ilk sərgilər olub.

KOBİA-nın dəstəyi ilə yaradılmış xüsusi stenddə 9 mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunub. Bakı və Gəncə şəhərlərini, Abşeron, Qəbələ və Zaqatala rayonlarını təmsil edən KOB-lar onlar üçün ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçiriblər.

“Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərində dünyanın 30-a yaxın ölkəsindən 240-dan çox şirkət iştirak edib.





“Russia Halal Expo”

28-30 iyul 2021



Rusiya Federasiyasının Tataristan Respublikasının Kazan şəhərində “Russia Halal Expo 2021” Sərgisi keçirilib.

Sərgidə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və KOBİA-nın dəstəyi ilə Azərbaycan məhsulları da nümayiş olunub. Azərbaycanın stendində sahibkarlar tərəfindən müxtəlif ət məhsulları, meyvə şirələri, mürəbbə və cəmlər, bitki yağları, un və un məhsulları və s., eləcə də yerli məhsulların ixracı ilə məşğul olan şirkətlərin xidmətləri təqdim edilib.

“Russia Halal Expo 2021” sərgisinə gələn Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Tataristan Respublikasının Prezidenti Rustam Minnixonov Azərbaycanın stendini də ziyarət ediblər.

Qeyd edək ki, “Russia Halal Expo 2021” Sərgisi 12-ci “Rusiya – İslam dünyası: Kazan Sammit 2021” Beynəlxalq İqtisadi Sammiti çərçivəsində təşkil olunub. Sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.





“Gəncəsənət”

19-20 sentyabr 2021

Gəncə şəhərində Gəncəsənət - İncəsənət, Sənətkarlıq və Yaradıcılıq Sərgi-Satış Yarmarkası keçirilib. Gəncə Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunmuş yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.

Sərgi KOBİA, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Turizm İnformasiya Mərkəzi/Gəncə Destinasiya Menecmenti Təşkilatı və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilatçılığı ilə keçirilib.

Sərgidə KOBİA-nın təmsil olunduğu xüsusi stenddə Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək və xidmətlər barədə məlumat verilib. Agentliyin Gəncə və Şəmkir KOB dostları tərəfindən sahibkarlıq fəaliyyətinə maraq göstərən yaradıcı şəxslərə bu barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.



«GƏNCƏSƏNƏT»
Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq
SƏRĞİ-YARMARKASI





“Rebuild Karabakh”

20-22 oktyabr 2021

Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Sərgisi keçirilib. KOBİA sərgini dəstəkləyən qurumlardandır və sərgidə xüsusi stendlə təmsil



olunub. KOBİA-nın stendində işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşunda və biznes layihələri həyata keçirməkdə maraqlı olan yerli və xarici iş adamlarının müraciətləri yerində qəbul edilib. Stenddə, həmçinin müvafiq istiqamətdə KOBİA-ya daxil olan müraciətlərə dair məlumatlandırıcı lövhə yerləşdirilib. Agentliyin stendində əməkdaşlıqda maraqlı olan yerli və xarici iş adamlarının görüşü üçün müvafiq şərait də yaradılıb.

Həmçinin KOBİA-nın stendində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində KOBİA, TÜİB və TİKA təşkilatlarının birgə dəstəyi ilə həyata keçirilən suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən dövlətin güzəştli kreditləri barədə də məlumat verilib.

Qeyd edək ki, ilk dəfə olaraq keçirilən “Rebuild Karabakh” sərgisində 20-yə yaxın ölkədən 280-ə yaxın yerli və xarici şirkətlər iştirak edib. Sərgidə Qarabağın inkişafı üçün səmərəli məhsul, layihə və həllər nümayiş olunub.



QIDA FESTİVALI

Şamaxı şəhəri

Şamaxı, Qobusan, İsmayıllı rayonlarının ənənəvi yeməkləri



“Şamaxı Qida Festivalı”

27 noyabr 2021

Dağlıq Şirvan iqtisadi rayonunun mətbəxini təşviq etmək, regionda fəaliyyət göstərən fermer və sahibkarların istehsal etdikləri məhsulları tanımaq məqsədilə Şamaxı rayonunda Qida Festivalı keçirilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təşkilatçılığı və Avropa İttifaqının tərəfdaşlığı ilə keçirilən festivalda Dağlıq Şirvan və Şeki-Zaqatala iqtisadi rayonlarında yaşayan fermer və sahibkarlar, turistlər, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin və KOBİA-nın nümayəndələri iştirak ediblər.

Aqrar və qida sektorlarında əldə olunmuş uğurların nümayiş olunduğu Şamaxı Qida Festivalı işgüzar əlaqələrin qurulması və inkişafı, KOB-ların yeni satış bazarlarına çıxışı, aqro turizmin inkişafı baxımından əhəmiyyətlidir. Kənd təsərrüfatı və qida sənayesi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır və KOBİA bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir.





“Global Village” Beynəlxalq Yarmarkası

Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş olunur.

Artıq 3-cü ildir ki, KOBİA və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarkada bir sıra yerli şirkətlərin məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli sənirlər və s. “Made in Azerbaijan” brendi ilə təqdim edilir.

Qeyd edək ki, 1996-cı ildən təşkil olunan “Global Village” hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Bu il yarmarkaya 5 milyona yaxın ziyarətçinin gəlməsi gözlənilir. KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən yarmarkada öz məhsullarını nümayiş etdirir.



04.

KOBİA TƏRƏFİNDƏN KEÇİRİLMİŞ SORĞULAR



Sorğunun mövzusu	Əhatə dairəsi	Tarix	Respondentlərin sayı
Elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlara dair sahibkarlar arasında sorğuların keçirilməsi	İqtisadi rayonlar üzrə	mart-dekabr 2021	1051
KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdıqları risklər və onların idarə edilməsi, o cümlədən qanunvericiliyin yaratdığı çətinliklərin (maneələr) və problemlərin öyrənilməsi	İqtisadi rayonlar üzrə	avqust-sentyabr 2021	94
Korporativ idarəetmənin qiymətləndirilməsi üzrə vəziyyətin təhlil edilməsi	İqtisadi rayonlar üzrə	avqust-sentyabr 2021	82
Sahibkarlıq subyektlərinin biznes mühitində məmnunluq səviyyəsinin ölçülməsi üzrə	İqtisadi rayonlar üzrə	oktyabr-noyabr 2021	90
KOB subyektlərinin rəqəmsal texnologiyalarının tətbiqi forma və metodlarının, eyni zamanda KOB subyektlərinin bu sistemlərdən faydalanma səviyyəsinin izlənilməsi	İqtisadi rayonlar üzrə	iyun-dekabr 2021	77
Sahibkarlıq subyektlərinin təlim və ixtisaslı kadr ehtiyaclarının öyrənilməsi	İqtisadi rayonlar üzrə	oktyabr-noyabr 2021	96
Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin klasterləşmə imkanlarının araşdırılması	İqtisadi rayonlar üzrə	oktyabr-noyabr 2021	78
Xarici ticarət (idxal və ixrac) əməliyyatlarından istifadə edən subyektlərin ölkədə bu sahədə mövcud vəziyyətə dair fikirlərinin öyrənilməsi	İqtisadi rayonlar üzrə	may-iyun 2021	97
Tikintiyə icazə	İqtisadi rayonlar üzrə	noyabr 2021	
İctimai iaşə	İqtisadi rayonlar üzrə	dekabr 2021	
Kommunal xidmətlər	İqtisadi rayonlar üzrə	noyabr 2021	
Əkinçilik və bağçılıq	İqtisadi rayonlar üzrə	noyabr 2021	



“www.kobmarket.az” onlayn ticarət portalı yaradılıb

Müasir dövrdə elektron platformalar sahibkarların bazarlara çıxış imkanlarını genişləndirməklə, satışın artmasına dəstək olur. Onlayn satış platformaları elektron ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına da müsbət təsir edir.

www.kobmarket.az portalı KOBİA-nın dəstəyi ilə sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Artıq portalda qeydiyyatdan keçmiş sahibkarlar tərəfindən 90-dan çox onlayn mağaza yaradılıb, qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikin-

ti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və s. kimi 1500-ə yaxın məhsul yerləşdirilib.

Portalda onlayn mağaza açmaq üçün sadə qeydiyyat prosesi mövcuddur ki, bu da sahibkarlara qısa müddət ərzində portalda onlayn mağaza açaraq məhsullarını yerləşdirməklə, satış imkanlarını genişləndirməyə imkan verir. Sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində portaldan əldə edə bilirlər. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb.

www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına öz töhfəsini verir.

Hazırda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin www.kobmarket.az elektron ticarət platformasından daha geniş yararlanması üçün təşviq tədbirləri davam etdirilir. Sözügedən portalda sahibkar və müştəri məmnuniyyəti əsas prinsip kimi nəzərə alınaraq müasir elektron həllərin tətbiqi istiqamətində yeniliklərin əlavə edilməsi, platforma üzərindən satışın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı işlər aparılır. Məhsullarla yanaşı, xidmətlərin də portalda yerləşdirilməsi üçün müvafiq tədbirlər görülür.

KOB MARKET

ONLAYN ALIŞ-VERİŞ ÜNVANI!

www.kobmarket.az



05.

SOSIAL SAHİBKARLIĞA DƏSTƏK



KOBİA sosial sahibkarlığı, əliliyi olan şəxslər və gənclər arasında biznes fəaliyyətini təşviq edir, bu istiqamətdə dəstək göstərir. Agentlik bu sektorla müvafiq dövlət qurumları və özəl sahədə əməkdaşlıq edərək, birgə tədbirlər və layihələr həyata keçirir.



“Çiçəklənən Abşeron” layihəsi

“Birgə Invest” MMC-nin dəstək olduğu sosial layihələrdən biri də “Bakı Abadlıq Xidməti” MMC ilə birlikdə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsidir. Layihənin məqsədi ölkəmizdə həyata keçirilən özünüməşğulluq siyasəti çərçivəsində yerli əhalinin daha çox gəlir əldə etməsinə dəstək olmaqla ailə təsərrüfatlarının inkişafına töhfə verməkdir. “Birgə Invest” MMC-nin koordinator olduğu layihə çərçivəsində Bakının qəsəbə və kəndlərində

yaşayan ailələrə yetişdirilməsi üçün müxtəlif bitkilər paylanır və bu bitkilər bir müddətdən sonra ailələrə verilən xidmət haqqı qarşılığında geri alınır. Ailələr öz həyatlarını sahələrində evlərini tərk etmədən bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar. Əsasən abadlıq işlərində istifadə olunan bitkilərdən kosmetik və farmaseptik məhsulların və yağların istehsalında da istifadə olunmağa başlanılıb.





**“Çiçəklənən Abşeron” layihəsi çərçivəsində verilmiş
BİTKİLƏRİN AİLƏLƏR ÜZRƏ STATİSTİKASI:**

	avqust, 2021 miqdar	sentyabr, 2021 miqdar	oktyabr, 2021 miqdar	noyabr, 2021 miqdar
BALAXANI	314	315	316	318
ƏMİRCAN	40	52	54	53
RAMANA	42	54	72	75
NOVXANI	70	71	71	72
PİRŞAĞI	62	62	62	62
ZİRƏ	110	109	109	109
VERİLƏN BİTKİLƏRİN SAYI:	638	663	684	689

QADIN SAHİBKARLIĞININ İNKİŞAFI



Təlimlərdə
layihəyə cəlb
olunmuş

65
qadına
dəstək
göstərib.

KOBİA qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi məsələlər təşkil olunur. KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur.

“Məktəbim” layihəsi çərçivəsində qadınlar üçün təşkil olunmuş biznes təlimlər

2021-ci il ərzində Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birlikdə həyata keçirdiyi “Məktəbim” layihəsi çərçivəsində Bakı,

Şamaxı-İsmayilli və Masallı-Cəlilabad-Biləsuvar KOBİM-lər tərəfindən qadınlar üçün təlimlər keçirilib. Təlimlərdə layihəyə cəlb olunmuş 65 qadına KOBİM-lərin





ekspertləri tərəfindən məhsul və xidmətlərin, mallar qrupunun maya dəyərinin hesablanması, sərmayə planının, gəlirlər və xərclər planının, mənfəət və zərər haqqında hesabatların hazırlanması, digər xərclərin planlaşdırılması və biznes planının tərtib edilməsi istiqamətində məlumat verilib və iştirakçıların sualları cavablandırılıb. Eləcə də, iştirakçıların öz layihələri üçün biznes planının hazırlanmasına dəstək göstərilib.



Qadın sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir

Noyabrın 18-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən “Özəl sektorun inkişafı” layihəsi çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş “Qadınların Milli Biznes Konfransı/“Üfüqdə yeni fərsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak edib.

Tədbirdəki çıxışında KOBİA sədri qeyd edib ki, global səviyyədə və ölkəmizdə qadın sahib-

karlığın iqtisadiyyatda rolu artmaqdadır. Qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa daha çox maraq göstərirlər. Onların bu səyləri COVID 19 pandemiyası şəraitində xüsusilə əhəmiyyətlidir. Qeyd olunub ki, indiyədək Bakıda və müxtəlif regionlarda sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, satış bazarlarına və maliyyə resurslarına çıxışı istiqamətində KOBİA tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlərdən və dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxunu qadınlar təşkil edib. Qadın sahibkarlığının inkişafı tədbirləri onlarla sıx əməkdaşlıq şəraitində,



bu məqsədlə yaradılmış dövlət-sahibkar dialoqu platformaları əsasında reallaşdırılır. KOBİA yanında İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası aktiv təmsil olunur. Agentliyin KOB inkişaf mərkəzləri vasitəsilə qadınların biznesə və özünüməşğulluğa cəlb

edilməsi istiqamətində müxtəlif tədbirlər görülməkdədir. Qadınlara sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.





Qadın sahibkarlığının inkişafına dair keçirilmiş təlimlər



1 Xaçmaz KOBİM-in təlim və məsləhət xidmətlərindən yararlanmış, qiymətləndirmə zamanı biznes planları uğurlu hesab edilən 14 nəfər qadına öz bizneslərini qurmaq üçün Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində maliyyə dəstəyi (qrant) göstərilib. Verilən sub-qrant vəsaiti hesabına Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadınlar əl işlərinin satışı, gözəllik salonu, peşəyönümlü əl işləri kursunun açılması və digər sahələrdə öz bizneslərinə başlayıblar.

2 Martın 19-da Sumqayıt KOBİM tərəfindən qadın sahibkarlar üçün sahibkarlığa göstərilən dəstək tədbirləri və bu sahədə mövcud mexanizmlərə dair

maarifləndirici tədbir təşkil olunub. Abşeron iqtisadi rayonunun ərazisində müxtəlif sahələrdə fəaliyyət göstərən 12 qadın sahibkarların qatıldığı təlimdə sahibkarlara göstərilən dəstək tədbirlərinin tərkib hissəsi olaraq Sumqayıt KOBİM tərəfindən göstərilən təlim, məsləhət, şəbəkələşmə, maarifləndirmə və digər xidmətlər barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda təlim müddətində qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.

3 Sumqayıt KOBİM tərəfindən mikro və kiçik sahibkarlıqla məşğul olan qadınlar, həmçinin biznesə başlamaq istəyən gəncər üçün aprelin 8-də kiçik qruplar şəklində “Vergi qanunvericiliyi və vergi bəyannamələri” mövzusunda onlayn təlim keçirilib. Təlimdə iştirakçılara vergi qanunvericiliyi, vergi güzəştləri və növləri, elektron ver-



gi hesabatlarının təqdim olunması və s. praktiki və nəzəri cəhətdən izah olunub.

4 Sumqayıt KOBİM tərəfindən “Korporativ hüquq” mövzusunda təlim keçirilib. Aprelin 13-də baş tutan təlimdə Abşeron iqtisadi rayonu ərazisində müxtəlif sahələrdə fəaliyyət göstərən 10 qadın sahibkar iştirak edib. Qarşılıqlı sual-cavab formasında davam edən təlimdə xüsusilə sahibkarlıq mühiti üçün zəruri olan hüquq məsələlər barəsində söhbət açılıb. Belə ki, hüquqi və fiziki şəxsin fərqi, üstün və mənfi cəhətləri, müqavilə hüququ, işçi və işəgötürən münasibətləri, əmək qanunvericiliyi, uşaq hüquqları, əqli mülkiyyət hüququ, elektron hökumət portalları mövzuları təlimin predmetini təşkil edib. Təlimdə, həmçinin qadın sahibkarlarla real hadisələr üzərindən müzakirələr aparılıb.



5 Aprelin 14-də Sumqayıt KOBİM tərəfindən potensial qadın sahibkarlar üçün “Şəxsi brendinq” mövzusunda təlim keçirilib. Təlimdə şəxsi brendin yaradılması və inkişaf etdirməsi yolları, bacarıqların necə brendə çevrilməsi, brendinqin şirkət, marka, brendin cəmiyyətə düzgün tanıtılması əsas müzakirə mövzusu olub. Bundan başqa, təlimdə real hadisələr əsasında mövzu ətrafında fikir mübadiləsi aparılıb.



6 Aprelin 15-də Sumqayıt KOBİM tərəfindən qadınlar üçün növbəti “Biznes etikası və korporativ davranış” mövzusunda təlim keçirilib. Tədbirdə korporativ mühitdə qərar qəbuluna təsir edən rəhbər-kadr münasibətləri təlimin başlıca mövzusu olub. Tamliq, loyallıq, düzgünlük, hörmət və qayğı kimi biznes etikası sistemini təşkil edən elementlərdən ayrı-ayrılıqda danışılıb. Təlimdə liderlik, məsuliyyət və motivasiya mövzularına da toxunulub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

7 Aprelin 19-da Sumqayıt KOBİM tərəfindən qadınlar üçün növbəti “Kadr psixotipləri” mövzusunda təlim keçirilib. Təlim zamanı şirkətdaxili kadr strategiyası, kadrların seçimi və işəqəbul prosesi haqqında zəruri məsələlərə toxunulub, kadrların idarə olunması prosesində yaranan problemlər, o

cümlədən mübahisələrin idarə olunması məsələlərindən bəhs olunub. Təlim çərçivəsində spesifik kadr profilləri və davranışları haqqında faydalı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

8 Mayın 7-də Sumqayıt KOBİM tərəfindən qadın sahibkarların öz biznesini qurması və sahibkarlıq fəaliyyətini genişləndirməsi istiqamətində bilik və bacarıqlarının artırılması üçün təşkil etdiyi təlim kursu başa çatıb. Təlimlərə cəlb olunmuş Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonundan olan qadın sahibkarlar üçün 1 ay ərzində biznesə başlamaq, vergi və vergi güzəştləri, korporativ hüquq, şəxsi brendinq, marketinq, HR, qadın sahibkarlığın inkişafı və biznesdə davamlı inkişaf mövzularında təlimlər təşkil olunub. Pandemiya ilə əlaqədar təlimlər kiçik qruplar şəklində və müvafiq qaydalara əməl olunmaqla keçirilib. Təlim proqramını uğurla başa vurmuş 20 qadın sahibkara sertifikatlar verilib. Qeyd edək ki, qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolunun, KOB subyektləri arasında qadınların sayının artırılması məqsədilə KOBİA tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması is-



tiqamətində müvafiq tədbirlər görülür, o cümlədən qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir.



9 Avqust ayında KOBİA-nın Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birlikdə həyata keçirdiyi layihə çərçivəsində Bakı KOB İnkişaf Mərkəzi tərəfindən qadın iştirakçılar üçün təlim və məsləhət xidmətləri təşkil olunub. Təlimlərdə iştirak etmiş 31 qadına Bakı KOBİM-in eksperti tərəfindən layihənin biznes planının yazılması, biznesin təşkili və s. mövzular tədris edilib. Eləcə də, iştirakçılar məsləhət xidmətlərindən də istifadə edərək öz layihələri üçün biznes plan hazırlayıblar. Növbəti mərhələdə əvvəlki qrup təlimlərində olduğu kimi iştirakçılara məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək.

10 Göyçay-Ağdaş KOBİM Qadın Resurs Mərkəzi ilə birgə yeni biznes qurmaq istəyən, mövcud biznesini genişləndirmək istəyən müvafiq bilik və tətbiqi səriştelərini inkişaf etdirmək sahibkarlar üçün iyulun 22-də “Biznesə başla və təkmilləşdir” mövzusunda təlim təşkil olunub. Təlimdə iştirak etmiş KOB-lar biznesin idarəedilməsi, qərarların

qəbulu, fərqli həll yollarının işlənilməsinə dair bacarıqların mənimsənilməsi, biznes yaratmaq üçün ideya seçimi, qoyulan sərmayədən maksimum gəlirin təmin edilməsi, davamlılıq strategiyalarını araşdırmaq mövzularında məlumatlandırılıb. Təlim peşəkar təlimçi, ekspert tərəfindən müxtəlif interaktiv üsullardan istifadə edilməklə keçirilib. Təlim koronavirus (COVID19) pandemiyası ilə əlaqədar metodiki göstərişlərə uyğun olaraq 9 nəfərdən ibarət qruplar şəklində təşkil edilib.

11 Avqustun 26-da Göyçay-Ağdaş KOBİM tərəfindən sahibkar qadınlar üçün master-klass təşkil olunub. Göyçay-Ağdaş KOBİM-in təcrübəli eksperti tərəfindən keçirilən master-klassda iştirakçılar nəzəri biliklər əldə etməklə yanaşı, qazandıqları bilikləri praktikada da sınaqdan keçiriblər.



12 Gəncə KOBİM "Təmas" Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Qadın Sığınacağı" ilə birgə "Qadınların sahibkarlıq fəaliyyətinin artırılması" mövzusunda təlim təşkil edib. Avqustun 26-da keçirilən təlimdə yeni biznesə başlayan və mövcud biznesini genişləndirmək istəyən

qadınlar iştirak edib. Təlimdə biznesin vergi və hüquqi aspektləri, onlayn şəkildə VÖEN-in açılması, gəlirlərin və xərclərin idarə olunması haqqında ətraflı məlumat verilib.

13 Gəncə KOBİM tərəfindən Gəncə Əlil Qadın və Uşaq Mərkəzi və Əlil Qadın Cəmiyyəti ilə birgə "Qadınların sahibkarlıq fəaliyyətinin artırılması" mövzusunda təlim təşkil edilib. Oktyabrın 11-də keçirilən təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən biznesin vergi və hüquqi aspektləri, onlayn şəkildə VÖEN-in açılması, gəlirlərin və xərclərin idarə olunması haqqında ətraflı məlumat verilib. Təlimdə yeni biznesə başlayan və mövcud biznesini genişləndirmək istəyən 6 qadın iştirak edib. Müxtəlif interaktiv üsullardan istifadə edilməklə keçirilən təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

14 Noyabrın 3-də Gəncə KOBİM və Gəncə KOB dostunun birgə təşkilatçılığı ilə qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə tədbir təşkil edilib. Gəncə KOBİM-də təşkil olunmuş tədbirdə 16 qadın sahibkarla yanaşı dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Tədbirin məqsədi sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmləri və güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi istiqamətində məlumatlandırmaq, həmçinin onlar arasında əməkdaşlığı təşviq etməkdir.



Tədbirdə qadın sahibkarların qarşılaşdığı çətinliklər və onların həlli yolları, orta və uzunmüddətli perspektivdə əsas istiqamətləri müzakirə etmək imkanı yaradılıb. Sonda tədbir iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

15 Neftçala-Salyan KOBİM-in təşkilatçılığı ilə regionda fəaliyyət göstərən qadın sahibkarlarla görüş keçirilib. Noyabrın 12-də Neftçala şəhərində təşkil olunan görüşdə pandemiya qaydalarına uyğun olaraq müxtəlif sahələrdə fəaliyyət göstərən 10 qadın KOB subyekti iştirak edib. "Biznes ideyanın formalaşması və biznes strategiyası" mövzusunda keçirilən görüşdə biznes ideyanın formalaşması, şəbəkələşmə, onlayn məhsul satışı, mövcud biznesin inkişaf strategiyası, xanımlara avadanlıqlarla təmin edilməsi ilə bağlı məşğulluğa dəstək proqramı barəsində ətraflı məlumat verilib. Görüş çərçivəsində xanımlar fəaliyyət göstərdikləri sahələrdən söz açıb, yeni biznes ideyaları reallaşdırılması istiqamətində müvafiq dəstəyə ehtiyac duyduqlarını bildiriblər.



Qadın sahibkarların əl işlərinin satış-sərgisi

Xaçmaz rayonunda KOBİA tərəfindən qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

“Xaçmaz KOB evi”nin qarşısındakı parkda keçirilmiş sərginin məqsədi müxtəlif əl işləri hazırlayan qadın sahibkarların əl işlərinin satışına dəstək göstərməkdir.

Sərgidə Xaçmaz rayonundan olan 10-a yaxın qadın sahibkar tərəfindən hazırlanmış toxuma oyuncaqlar, müxtəlif aksesuarlar, sabunlar, dekorativ əşyalar və digər əl işləri nümayiş olunub.



GƏNC SAHİBKARLIĞIN İNKİŞAFI



“ADAMUN” Gənclər Forumu

10-12 sentyabr tarixlərində KOBİA-nın tərəfdaşlığı ilə ADA Universitetinin BMT Modeli Klubunun (ADAMUN) “ADAMUN” Gənclər Forumu keçirilib.

Hibrit formatda 30-dan çox gəncin iştirakı ilə təşkil olunmuş tədbirdə gənclər siyasəti ilə bağlı panel müzakirələr, müxtəlif mövzularda təlimlər və təqdimatlar keçirilib.





Forumda hər biri 4 gəncdən ibarət 8 komanda tərəfindən gənclərin üzləşdiyi çətinliklərin həlli istiqamətində təqdim olunmuş layihə təklifləri ekspertlərdən ibarət Münsiflər Heyəti qarşısında təqdim edilib. KOBİA tərəfindən fərqlənmiş iştirakçılara təcrübə proqramı və təlim paketi təqdim olunub.





“Gənclərin biznes emalatxanası” layihəsi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılıb.

“Gənclərin biznes emalatxanası” (Youth Business Workshop) adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.

2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələlə-


rində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər. Layihə çərçivəsində dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcəkdir.

Bununla əlaqədar, noyabrın 30-da müvafiq qurumların və KV-lərin nümayəndələrinin, habelə peşə təhsili alan gənclərin iştirakı ilə “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məş-

ğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və təhsil nazirinin müşaviri Elnur Nəşibov çıxış edərək layihənin peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsi, peşə təhsili bacarıqları və səriştələri əsasında yeni bizneslərin yaradılması, peşə təhsilinə marağın artırılması baxımından əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müvafiq peşə mərkəzlərinin sonuncu kursunda təhsil alan və sa-

hibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək.

Layihə çərçivəsində gənclərin KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunması, onlara mentorluq dəstəyinin göstərilməsi, biznes müəssisələrinə təlim və təcrübə səfərlərin təşkil olunması, uğurlu sahibkarlar tərəfindən "Master class"lar təşkil edilməsi nəzərdə tutulur. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclərin seçdikləri fəaliyyət sahəsi üzrə



Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunması planlaşdırılır.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hübətov layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə təqdimatla çıxış edib. Tədbirin yekununda KOBİA, Dövlət Məş-

ğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında "Gənclərin biznes emalatxanası" layihəsinin icrasına dair üçtərəfli sənəd imzalanıb.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.



> Gənc Sahibkarların II Forumu

Dekabrın 10-da Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Gənc Sahibkarların II Forumu keçirilib.

Tədbirdə müvafiq dövlət qurumlarının və gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu sahəyə maraq göstərən gənclər iştirak ediblər.





Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov çıxış

edərək ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün yaradılmış imkanlar, gənclərin bilik və bacarıqlarının inkişafı, bu sahədə görülən işlər barədə məlumat veriblər.

Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrdə Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, KOBİA-nın, Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Gənclər Fondunun məsul əməkdaşları



təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Forumda həmçinin, gənc sahibkarlar biznesin qurulmasına dair uğurlu təcrübələrini, bu sahənin inkişafına töhfə verə biləcək tədbirlər barədə fikirlərini bölüşüblər.



Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə dair təlimlər



1 Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi - “Biznesini Yarat Marafonu”nun iştirakçılarında KOBİA tərəfindən biznes təlimlər keçirilib. Məqsədi işsiz və işaxtaran gənclərin məşğulluğunun təmin edilməsi olan marafona qoşulmaq üçün ilk mərhələdə 18-29 yaş kateqoriyasından olan 600-ə yaxın işsiz və ya işaxtaran gənc biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.genc.az) və “GencAPP” mobil tətbiqində yerləşdiriblər. Layihəyə müraciət qəbulu başa çatdıqdan sonra müraciətlər təqdimatın keyfiyyəti, anlaşılacaq və dolğun olması, layihə müəllifinin motivasiyası və zəruri bilikləri kimi meyarlar əsasında dəyərləndirilib və ikinci mərhələyə 127 nəfər seçilib. Müraciətlərin dəyərləndirilməsi mərhələsində Vətən mü-

haribəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əliliyi olan gənclərə üstünlük verilib. “Öz biznesinə başla” təlimini uğurla başa vurmuş və biznes planlarını hazırlamış 99 müraciətçiyə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən layihəyə müraciət zamanı edilmiş seçim əsasında müvafiq iqtisadi istiqamət üzrə resurs və maliyyə dəstəyi göstəriləcəkdir.

2 Göyçay-Ağdaş KOBİM tərəfindən sahibkarlar və biznesə başlamaq istəyən gənclər üçün “Biznes strategiyası və şəxsi inkişaf” üzrə intensiv təlim proqramı formasında təlimlər təşkil edilib. 13-17 iyul tarixlərində keçirilən təlimlərdə öz biznesini qurmaq istəyən 300-ə yaxın KOB subyekti, eləcə də sahibkar olmaq istəyən gənclər iştirak edib.





3 Mingəçevir KOBİM tərəfindən sahibkar olmaq istəyən şəxslər üçün mütəmadi olaraq maarifləndirici təlimlər təşkil olunur. İyulun 17-də 10-a yaxın gəncin iştirakı ilə keçirilmiş “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlimdə Mingəçevir KOBİM-in eksperti tərəfindən layihənin idarə edilməsi, ümumi xüsusiyyətləri, layihə idarə edilməsində maliyyə səmərəliliyi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

4 Xaçmaz KOBİM və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyi ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan və biznesə başlamaq istəyən gənclər üçün sentyabrın 28-29-da təlim keçirilib. “Biznes planının hazırlanması” mövzusunda onlayn formatda təşkil edilmiş təlimə 10-na yaxın gənc qoşulub.

5 Oktyabr 1-də Göyçay-Ağdaş KOBİM-də “Yığım” maarifləndirici simulyasiya oyunu keçirilib. “Mənim büdcəm” layihəsi çərçivəsində gənc sahibkarların maliyyə savadlılığının artırılması məqsədi ilə təşkil olunan simulyasiya oyunu zamanı gənclərə gəlir və xərclərin düzgün planlaşdırılması, ailə büdcəsi,

maliyyə institutları, yığım, kreditlərin verilməsi istiqamətində məlumatlar verilib. Qeyd edək ki, maarifləndirici simulyasiya oyunu Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin və Göyçay-Ağdaş KOBİM-in birgə təşkilatçılığı, Almaniya Əmanətlər Bankının dəstəyi ilə baş tutub.



6 Oktyabrın 4-də Gəncə KOBİM tərəfindən, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Gələcəyə Körpü İctimai Birliyi və Azərbaycan Texnologiya Universiteti ilə birgə biznesə başlamaq istəyən gənclər üçün “Biznesin hüquqi və vergi aspektləri” mövzusunda təlim keçirilib. 7 gəncin iştirak etdiyi təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən biznesin vergi və hüquqi aspektləri, onlayn şəkildə hüquqi şəxsin yaradılması, gəlirlərin və xərclərin idarə olunması haqqında ətraflı məlumat verilib. İnteraktiv üsullardan istifadə edilməklə keçirilən təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



7 Oktyabrın 8-də Gəncə KOBİM dostunun təşkilatçılığı ilə “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi” mövzusunda tədbir keçirilib. Gəncə Gənclər Evinə təşkil olunmuş tədbirdə 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF), Gənclər və İdman Baş İdarəsinin, Destinasiya Menecmenti Təşkilatının,



Gənclərin İnkişaf və Karyera Mərkəzinin, və Gəncə KOB İnkişafı Mərkəzinin (KOBİM), "Azərbaycan Sahibkar Qadınlar" İctimai Birliyinin nümayəndələrinin və digər şəxslərin iştirakı ilə keçirilmiş tədbirin məqsədi gənc sahibkarları dövlətin dəstək mexanizmləri, KOBİA, SİF, Gəncə KOBİM və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdir. Tədbir çərçivəsində, həmçinin sahibkarlara dövlətin güzəştli krediti hesabına maliyyələşdirmək istədikləri layihələri SİF-lə müzakirə etmək imkanı yaradılıb, onları maraqlandıran suallar cavablandırılıb.

8 Oktyabrın 14-15-də probebli götürmək Göyçay-Ağdaş KOBİM tərəfindən Göyçay və Ağdaş şəhərlərində "Startup biznes modelinin hazırlanması" mövzusunda təlim keçirilib. Göy-

çay-Ağdaş KOBİM və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkil etdiyi təlimdə gənclər arasında biznes ideyalarının formalaşdırılması, müəyyən edilməsi, təhlil olunması və ilkin bazar araşdırmasının təşkilindən danışılıb. Həmçinin biznes ideyalarının "Biznes Kanvas Modeli" üzərində planlaşdırılması üzrə nümunə təqdim edilərək iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



9 Oktyabrın 19-da Gəncə KOBİM tərəfindən, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Gələcəyə Körpü İctimai Birliyi və Azərbaycan Texnologiya Universiteti ilə birgə biznesə başlamaq istəyən gənclər üçün "Gənclərin sahibkarlıq fəaliyyətində rolunun artırılması" mövzusunda təlim keçirilib. 11 gəncin iştirak etdiyi təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən biznesin vergi və hüquqi as-

pektləri, onlayn şəkildə hüquqi şəxsin yaradılması, gəlirlərin və xərclərin idarə olunması haqqında ətraflı məlumat verilib.

10 Avqust-sentyabr aylarında Xaçmaz KOBİM, Siyəzən-Şabran KOB dostu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyi ilə birgə peşəkar biznes təlimləri keçirilib. Təlimlərin keçirilməsinin əsas məqsədi gənclərin biznes təşəbbüslərinin reallaşdırılması və sahibkarlıq fəaliyyətinə təşviq olunması eləcə də mövcud biznesini genişləndirmək istəyən gənc sahibkarların fəaliyyətinin təşkilində zəruri olan istiqamətlər üzrə təlimlərin tədris olunması idi. 2 ay müddətində davam edən silsilə təlimlərdə gənclər üçün 12 modul tədris olunub. Təlimlərin sonunda aktiv iştirak edən təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Təlimlər pandemiya ilə bağlı qaydalara uyğun olaraq kiçik qruplar şəklində olmaqla canlı və onlayn formada keçirilib. Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərdə öz biznesinə başla, bazar araşdırması üsulları və tətbiqi, vergi qanunvericiliyi və hesabatlılıq, biznes hüququ, biznes etikas, fəndreyzing - maliyyələşmə mexanizmləri, peşəkar ünsiyyət və təqdimat bacarıqları, marketing, sosial media, məhsul və xidmətin satış texnologiyaları, müştəri tipləri – fərdi davranış modelləri və biznes planının hazırlanması mövzuları tədris olunub.

11 Noyabrın 7-də Lənkəran KOBİM tərəfindən "Turizm sahibkarlığı" mövzusunda təlim keçirilib. Təlimdə turizm sahəsinə ma-



rağı olan gənclərin maarifləndirilməsi məqsədilə Lənkəran KOBİM-in eksperti tərəfindən turizm sahibkarlığının üstün tərəfləri, sahibkarlıq bacarıqları, turizm sahəsində hüquqi və fiziki şəxs kimi dövlət qeydiyyatından keçmək, bələdçilik və öhdəlikləri barədə məlumat verilib. Təlimdə qrup işləri və foks qrup müzakirələri də aparılıb.

12 Noyabrın 22-də Göyçay-Ağdaş KOBİM, Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birgə “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” mövzusunda təlim keçirilib. Təlimdə Göyçay-Ağdaş KOBİM-in peşəkar eksperti tərəfindən gənclərə ilk sahibkarlıq vərdişlərinin aşılması, sahibkarlıq düşüncə tərzinin formalaş-

dırılması, satış kanallarına çıxış, bazar araşdırması, biznesdə hüquq məsələləri və biznes planının yazılması haqqında məlumat verilib. Biznes ideyalarını möhkəmləndirmək məqsədi ilə keçirilmiş təlimə 20 iştirakçı qatılıb. Təlimin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb. Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.



ƏLİL SAHİBKARLIĞIN İNKİŞAFI



“Əlil sahibkarlara dəstək” layihəsi

Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə “Əlil sahibkarlara dəstək” layihəsinə start verilib. Layihə KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe-

liyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcəkdir.



2021-2023-cü illəri əhatə edəcək layihə çərçivəsində əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər xalçaçılıq, dərzilik, foto və video operator, məişət və elektron avadanlıqlarının təmiri istiqamətlərində peşə biliklərinə yiyələnəcəklər. Bu məqsədlə layihənin tərəfdaşları tərəfindən iştirakçılar üçün Masallı Sənaye Məhəlləsində peşə təlimləri, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Müvafiq təlimləri uğurla bitirən şəxslərə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlar verilecək.

Dekabrın 3-də KİV nümayəndələrinin iştirakı ilə Beynəlxalq Əlillər Günündə "Əlil sahibkarlara dəstək" layihəsi ictimaiyyətə təqdim olunub. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, əlilliyi olan şəxslər və sahibkarlar iştirak ediblər.

Tədbir zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli

Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyev çıxışlarında layihənin sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsinə, onların biznesyönlü bilik və bacarıqlarının artırılmasına, yeni biznes təşəbbüslərinin dəstəklənməsinə, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olacağını qeyd ediblər.

KOBİA, Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, "Azarsu" ASC, Bakı Mühəndislik Universiteti, "FORİELLA" MMC və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyi arasında "Əlil sahibkarlara dəstək" layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Tədbir çərçivəsində həmçinin, həssas sosial kateqoriyaya aid şəxslərin məşğulluğuna dəstək göstərmiş bir qrup sahibkara təşəkkürnamələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





Şəhid ailələri və qazilər üçün biznes təlimlər keçirilib

Şəhid ailələri və
qazilər üçün “Biznes
planın hazırlanması”
mövzusunda
təlimlərdə

**30 nəfər
iştirak edib**


2021-ci ilin avqust ayı ərzində Mingəçevir KOBİM tərəfindən özünüməşğulluq proqramına qoşulmuş şəhid ailələri və qazilər üçün “Biznes planın hazırlanması” mövzusunda təlimlər təşkil edilib. Təlimlərdə 30 nəfər iştirak edib. Avqustun 27-də - təlimin sonuncu günü iştirakçılar təqdimat bacarıqlarını nümayiş etdirərək öz biznes planlarını təqdim ediblər. Təlim iştirakçıları ilə biznesin dayanıqlılığı, biznes

planların güclü və zəif tərəfləri, onları gözləyən risklər və uğura aparan yolda qarşılaşa biləcək-ləri çətinliklər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Təlimləri uğurla başa vurmuş iştirakçılara Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində mikro biznesə başlamaları üçün seçdikləri sahə üzrə aktivlərin verilməsi nəzərdə tutulur.







KOB **maraqlarının** **müdafiəsi**



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi



KOB MARAQLARININ MÜDAFİƏSİ



**Şikayət
xarakterli
müraciət
1152**

2021-ci ildə (yanvar-noyabr ayları üzrə) sahibkarlıq subyektlərindən onların maraqlarının müdafiəsi ilə bağlı **1152** şikayət xarakterli müraciət daxil olub. Daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılıb. Müraciətlər üzrə araşdırmalar maraqlı tərəflərin iştirakı ilə aparılıb, hər bir müraciətə fərdi qaydada yanaşılıb və qəbul edilərək (xüsusi karantin rejimi dövründə qəbullar işçi qaydada əlaqə (həmçinin videogörüntülü əlaqə) ilə əvəz edilib) müzakirələr aparılıb. Daxil olmuş müraciətlər operativ qaydada araşdırılıb, bəzi


hallarda araşdırma yerində aparılıb, zərurət yarandığı hallarda isə dövlət-sahibkar əməkdaşlıq platforması çərçivəsində görüşlər (həmçinin xüsusi karantin rejimi dövründə videokonfrans vasitəsilə) təşkil olunaraq mövcud problem açıq müzakirə müstəvisində araşdırılıb. Dövlət-biznes əməkdaşlıq platforması, eləcə də sahibkar-sahibkar əməkdaşlıq platforması çərçivəsində dövlət orqanları və sahibkarlarla birgə üçtərəfli görüşlər təşkil edilərək müsbət nəticələr əldə olunub.



Müraciətlərin icra statusları

MÜRACİƏTLƏRİN İCRA STATUSLARI

	ədədlə	%-lə
● MÜSBƏT HƏLL OLUNMUŞ:	301	26.1%
● QANUNVERİCİLİYİN TƏLƏBİ İZAH OLUNMUŞ:	702	61%
● AİDİYYƏTİ ÜZRƏ GÖNDƏRİLƏN:	99	8.6%
● BAXILMAMIŞ SAXLANILAN:	6	0.5%
● İCRASI DAVAM EDƏN:	44	3.8%
ÜMUMİ SAY:	1152	100%




Həyata keçirilmiş tədbirlər nəticəsində **1152** müraciətin **301-i (26,1%)** üzrə sahibkarların pozulmuş hüquqları bərpa olunub, **702-i (61%)** üzrə müraciətcilərə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, **99 mü-**

raciət (8,6%) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun **7.10-cu** maddəsinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılaraq köməklik göstərilməsi və nəticələri barədə vətəndaşa məlumat verilməsi üçün

aidiyyəti qurumlara göndərilib, **6 (0,5%)** müraciətə zəruri sənədlər təqdim edilmədiyi üçün baxılması mümkün olmayıb və ya qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmamış saxlanılıb, **44 (3,8%)** müraciət üzrə iş icraat prosesi davam etdirilir.



Müraciətlərin şikayət mövzuları üzrə bölgüsü




Şikayətlərin **24,5%**-i vəzifəli şəxslərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı, **25,3%**-i sahibkarlıq subyektləri arasında yaranmış mübahisələrlə bağlı, **8,6%**-i texniki infrastrukturaya (qaz, elektrik, su təchizatı) qoşulma və istifadəsi ilə bağlı, **2,3%**-i bank və digər maliyyə məsələləri ilə bağlı, **3,7%**-i vergi məsələləri ilə bağlı, **6,8%**-i gömrük məsələləri ilə bağlı, **0,7%**-i əmlak məsələləri və torpaq sahəsinin ayrılması ilə bağlı, **0,3%**-i icazələrin verilməsi ilə bağlı, **2,3%**-i COVID-19 ilə əlaqədar dəstək məsələləri ilə bağlı, **25,5%**-i digər məsələlərlə (o cümlədən bələdiyyələrin fəaliyyəti, məhkəmə orqanlarının fəaliyyəti, müxtəlif dövlət orqanlarının fəaliyyəti və s.) bağlı olub.



Müraciətlərin iqtisadi rayonlar üzrə bölgüsü

Daxil olmuş **1152** müraciətin ən çoxu **Bakı şəhəri (589 müraciət)** üzrə olmaqla, qalanları müvafiq bölgü üzrə təsnifatlaşdırılıb – **Gəncə-Daşkəsən** iqtisadi rayonu (**86 müraciət**), **Qazax-Tovuz** iqtisadi rayonu (**58 müraciət**), **Abşeron-Xızı** iqtisadi rayonu (**57 müraciət**), **Şirvan-Salyan** iqtisadi rayonu (**53 müraciət**), **Lənkəran-Astara** iqtisadi rayonu (**51 müraciət**), **Şəki-Zaqatala** iqtisadi rayonu (**51 müraciət**), **Qarabağ** iqtisadi rayonu (**51 müraciət**), **Quba-Xaçmaz** iqtisadi rayonu (**49 müraciət**), **Mil-Muğan** iqtisadi rayonu (**49 müraciət**), **Mərkəzi Aran** iqtisadi rayonu (**40 müraciət**), **Dağlıq Şirvan** iqtisadi rayonu (**15 müraciət**), **Naxçıvan** iqtisadi rayonu (**3 müraciət**).



Bakı şəhəri 589	Şirvan-Salyan iqtisadi rayonu 53	Quba-Xaçmaz iqtisadi rayonu 49
Gəncə-Daşkəsən iqtisadi rayonu 86	Lənkəran-Astara iqtisadi rayonu 51	Mərkəzi Aran iqtisadi rayonu 40
Qazax-Tovuz iqtisadi rayonu 58	Şəki-Zaqatala iqtisadi rayonu 51	Dağlıq Şirvan iqtisadi rayonu 15
Abşeron-Xızı iqtisadi rayonu 57	Qarabağ iqtisadi rayonu 51	Naxçıvan iqtisadi rayonu 3
	Mil-Muğan iqtisadi rayonu 49	




**İşğaldan azad
olunmuş ərazilərin
bərpasında iştirak**



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

FUZULI
AIRPORT


İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN BƏRPASINDA İŞTİRAK




2020-ci ilin dekabr ayından etibarən Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müvafiq sahələr üzrə müraciətləri müəyyən edilmiş forma üzrə ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilməkdədir.

29.11.2021-ci il tarixə olan məlumatlara əsasən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan

KOBİA-ya **915** müraciət daxil olub. Bunlardan **435** müraciət investisiya layihələri, **480**-i isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlı olub. Müraciətlərin **27%**-i tikinti işlərini, **27%**-i ticarət və xidmət sahəsini, **21%**-i sənayeni, **18%**-i kənd təsərrüfatını və digər **7%**-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.





Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Suvenir İstehsalı Müəssisəsi və istixana təsərrüfatı

26 oktyabr 2021-ci il tarixində Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan iştirak edib. Açılış mərasimi çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinə

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış Suvenir İstehsalı Müəssisəsi və istixana təsərrüfatı barədə ətraflı məlumat verilib.

2021-ci ilin may ayında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Suvenir İstehsalı Müəssisəsi yaradılıb. Layihənin məqsədi Cocuq Mərcanlı sakinlərinin məşğulluğunun təmin edilməsi



və sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıdır. “Cocuq Mərcanlının İnkişafı” Fondu, KOBİA, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə yaradılmış müəssisə müvafiq avadanlıqlarla təmin olunub.

750 m² ərazidə yerləşən Suvenir İstehsalı Müəssisəsinin 418 m²-i istehsal sahəsidir. Burada, həmçinin sərqi salonu, texniki və inzibati otaqlar və s. vardır.

Müəssisədə əsasən milli ornamentlərə əsaslanan hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və s. məhsullar istehsal olunacaq. İstehsal ediləcək





hədiyyəlik saxsı qabların üzərinə “Qarabağ” və “Xarıbülbül” ornamentləri işlənəcək. Hədiyyəlik saxsı qabların satışının müxtəlif platformalar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Suvənir istehsalı müəssisəsində 25 kənd sakininin işlə təmin olunması planlaşdırılır.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yaradılmış 15 ədəd istixana da fəaliyyət göstərir. 2400 m² ərazini (hər biri 160 m² olmaqla) əhatə edən istixanalarda Cocuq Mərcanlıda yaşayan 15 ailə tərəfindən müxtəlif bitkilər yetişdiriləcək. Belə ki, KOBİA-nın operatorluğu ilə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən müvafiq bitkilər ailələrə veriləcək və qulluq müqabilində onlara sabit vəsait ödəniləcək. Bu bitkilərdən abadlıq işlərində istifadə olunması nəzərdə tutulur.



